

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
ABC	Kapsul	1x10	Damian ekstraktı (Folia Turnera diffusa) - 50 mq, Aqava yarpağının ekstraktı (Folia Agavae) - 250 mq, Sink qlükonat (Sink) - 46.3 mq (5.4 mq), Natrium selenit (Selen) - 100 mq (35 mq)	Laktoza və ya zərdab, Fruktoza, MKS və ya KMS, aerosol, Kalsium stearat	Beauty and Health Ltd	Ukrayna	09.06.2020	Müsbət	B/846/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ABC(kapsul № 10) adlı məhsul kişi reproduktiv orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aceffect/Aseffekt	Şərbət	150 ml	N-acetyl-L-cysteine - 200 mg, Vitamin C - 40 mg, Thyme f.e - 67 mg, Drosera f.e. - 67 mg, Hedera f.e. - 67 mg, Althea f.e. - 67 mg	Glucose syrup, Water, Sweet orange e.o., Potassium sorbate, Sodium benzoate, Sucralose	Gricar Chemical SRL	İtaliya	04.06.2020	Müsbət	B/822/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ACEFFECT/ASEFFEKT (şərbət, 150 ml) (Seriya nömrəsi: 0165 , istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023) adlı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Agnovit Bio	Kapsul	3 x 10	Vitex agnus castus seed dry extract - 150 mg, Serratiopeptidase - 12 mg, Tocopheryl acetate - 20 mg, Cholecalciferol - 5 mg, Folic acid - 400 mcg, Syzygium aromaticum leaf dry extract - 25 mg, Curcuma longa dry extract - 25 mg, Carica papaya leaf extract - 25 mg	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	09.06.2020	Mənfi	B/839/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agnovit Bio (kapsul, № 30) adlı məhsul qadınlarda hormonal balansı tənzimləyən vasitə kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Belə ki, istehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən Cholecalciferolun miqdarı 5 mq təqvil edilir, bu da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən gündəlik istehlakın yuxarı yol verilən həddini(30 mq) aşır (bax əlavə 1). Həmçinin məhsulun qablaşdırma ilə istifadə üzrə təlimatda verilən tərkib istehsalçının təqdim etdiyi tərkibə dair sənədə uyğunlaşmır: Syzygium aromaticum(mixək) bitkisinin istifadə olunan xammalı "yarpaq" göstərilib.
AGRix plus	Tablet	6 x 10	Horny goat weed (Epimedium grandiflora) stem and leaf extract - 150 mg, L-arginine - 100 mg, Eleutherococcus senticosus root extract - 1 mg, Eurycoma longifolia root extract - 25 mg, Cordyceps sinensis fruit body - 25 mg, L-taurine - 50 mg, Pine bark extract - 25 mg, Yohimbe bark extract - 15 mg, Panax ginseng root and leaf extract - 15 mg, Capsicum frutescens fruit extract - 3 mg	Microcrystalline cellulose, Dibasic Calcium Phosphate Dihydrate, Croscarmellose sodium, Magnesium stearate	Natstim Ltd	Bolqarıstan	03.06.2020	Müsbət	B/803/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agrix Plus (tablet, № 60) adlı məhsul kişi reproduktiv sisteminin xəstəliklərinin profilaktikası və müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və qablaşdırma qeyd edilən "həb" ifadəsinin "tabletlər" şərti ilə "mixək almış" şərti ilə tərtib edilmiş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aloe Vera Extra Fresh(məhlul, 500 ml) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Tərkib rayə uyğun olaraq təqdim olunsun(istehsalçının tərkibə dair təqdim etdiyi sənədə əsasən); b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq
Aloe Vera Extra Fresh	məhlul	500 ml	Aloe vera NFC juice - 99.6 %, Vitamin B6 - 2.4 mg, Vitamin B12 (Cyanocobalamin 0.1 % in ground with mannit) - 3.6 mcg, Vitamin C - 240 mg, Biotin - 160 mcg, Pantothenol - 7.2 mg	Citric acid, Ascorbic acid, Sodium benzoate, Potassium sorbate	Medicure Naturproducte AG	Almaniya	12.06.2020	Müsbət	B/876/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aloe Vera Extra Fresh(məhlul, 500 ml) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Tərkib rayə uyğun olaraq təqdim olunsun(istehsalçının tərkibə dair təqdim etdiyi sənədə əsasən); b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Aloe Vera Extra Fresh	məhlul	500 ml	Aloe vera NFC juice - 99.6 %, Vitamin B6 - 2.4 mg, Vitamin B12 (Cyanocobalamin 0.1 % in ground with mannit) - 3.6 mcg, Vitamin C - 240 mg, Biotin - 160 mcg, Pantothenol - 7.2 mg.	Citric acid, Ascorbic acid, Sodium benzoate, Potassium sorbate	Medicure Naturprodukte AG	Almaniya	12.06.2020	Müsbət	B/877/2020	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aloe Vera Extra Fresh (məhlul, 500 ml) adlı məhsul immün sistemini fəaliyyətini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Tərkib rəyə uyğun olaraq təqdim olunsun (istehsalçının tərkibə dair təqdim etdiyi sənədə əsasən); b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alsokar (şərbət, 150 ml) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Qablaşdırma və təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının qeyd edilməsi, köməkçi maddələrin tərkibə aid sənədə və rəyə uyğun olaraq qeyd edilməsi; b) Qablaşdırma "İstifadə qaydası" bəndində "böyük" yazısının qeyd edilməsi; c) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Həkim göstərişi ilə dozalanma dəyişdirilə bilər" yazısının "Digər hallarda həkim ilə məsləhətləşməli" vəzisi ilə əvəz edilməsi və</p>
Alpim	Kapsul	3 x 10			Complete-Pharma Co.,Ltd	Tailand	19.06.2020	Xitam verilən müraciətlər		
Alsevag	Şam	1,5 qr	Çaytikanı yağı-200mq, dekspanenol-100mq, hialuron turşusu-5mq	Berk yağ	NPFK "EYM" LTD	Ukrayna	09.06.2020	Müsbət	T/98/2020	Ekspertizaya təqdim olunmuş "Alsevag, Konturku yuvalı qablaşdırma şam, 10x1.5q" itihabeleyhinə, antibakterial və antiseptik təsirə malik olan köməkçi tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Alsokar	Şərbət	150 ml	L-carnitine - 800 mg, Stabilized oxygen - 30 mg	Oligofructose, Stevia dry extract, Purified water, Potassium sorbate (E202)	Saşera-Med MMC	Rusiya	31.05.2020	Müsbət	B/772/2020	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alsokar (şərbət, 150 ml) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Qablaşdırma və təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının qeyd edilməsi, köməkçi maddələrin tərkibə aid sənədə və rəyə uyğun olaraq qeyd edilməsi; b) Qablaşdırma "İstifadə qaydası" bəndində "böyük" yazısının qeyd edilməsi; c) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Həkim göstərişi ilə dozalanma dəyişdirilə bilər" yazısının "Digər hallarda həkim ilə məsləhətləşməli" vəzisi ilə əvəz edilməsi və</p>
Altaflora Gastrogel	Şərbət	500 ml	Pineapple (Ananas comosus L.) juice concentrate - 9.46 g, Aloe vera leaf powder - 400 mg, Elder (Sambucus nigra L.) leaf powder - 30 mg, Liquorice (Glycyrrhiza glabra L.) root extract - 30 mg, Mint (Peppermint L.) leaf powder - 20 mg, Green anise (Pimpinella anisum L.) seed powder - 20 mg, Pineapple juice dry extract - 2 mg, Artichoke (Cynara scolymus L.) extract 2.5% cynarin leaf extract - 1.5 mg, Papaya (Carica papaya) fructus dry extract - 1 mg	Fructose, Xanthan gum, Pineapple flavour, Potassium sorbate powder, Sodium methyl parahydroxybenzoate	Alta Care Laboratoires	Fransa	12.06.2020	Müsbət	B/871/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altaflora Gastrogel (şərbət, 500 ml) adlı məhsul həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Amfitron	Kapsul	3 x 10	Omega-3 fish oil - 500 mg, EPA - 90 mg, DHA - 60 mg	Gelatin, Glycerin	Grida LTD	Litva	08.06.2020	Müsbət	B/834/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amfitron (kapsul, № 30) (Seriya nömrəsi: 2334667, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Amino 2222	Tablet	1	Protein blend (Whey Powder, Whey Protein Concentrate, Soy Protein Isolate, Whey peptides) – 2 g, Essential Amino Acids (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Phenylalanine, Methionine) – 0.937 g, Conditionally Essential Amino Acids (Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) – 0.778 g, Nonessential Amino Acids (Aspartic acid, Serine, Glycine, Alanine) – 0.507 g	Stearic acid, Palmitic acid, Hydroxypropyl methylcellulose, Polydextrose, Medium chain triglycerides, Croscarmellose sodium, Soy lecithine, Silica, Enzyme Complex (Amylase, Protease, Cellulose, Lactase, Lipase)	Optimum Nutrition	ABŞ	30.06.2020	Müsbət	B/964/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amino 2222 (tablet №160) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Eksperiza nəticəsi
Amino Energy	toz	270 g	Amino blend (Micronized Taurine, Micronized L-Glutamine, Micronized L-Arginine, Micronized L-Leucine, Carnosyn Beta-Alanine, Micronized Citrulline, Micronized L-Isoleucine, Micronized L-Valine, Micronized L-Tyrosine, Micronized L-Histidine, Micronized L-Lysine, Micronized L-Phenylalanine, Micronized L-Threonine, Micronized L-Methionine) – 5 g, Energy blend (Caffeine, Green tea extract (Camellia sinensis) (leaves) (standardized for EGCG), Green coffee extract (bean)) – 160 mg	Citric acid, Natural And Artificial Flavors, Malic acid, Silicon dioxide, Calcium silicate, Gum blend (cellulose gum, xanthan gum, carrageenan), Sucralose, FD&C Blue # 5	Optimum Nutrition	ABŞ	16.06.2020	Müsbət	B/884/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amino Energy (toz 270 g) adlı məhsul idmançılar üçün qida rəqəmlərini zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aminopanten Baby	Şərbət	125 ml	Glutamic acid - 100 mg, L-Tryptophan - 100 mg, Choline-bitartrate - 75 mg, Glycine - 50 mg, Ginkgo biloba leaf dry extract - 40 mg, Acorus calamus root dry extract - 50 mg, Paeonia anomala L. root dry extract - 75 mg, Salvia officinalis leaf dry extract - 40 mg, D-pantothenat, calcium - 50 mg, Thiamine chloride - 0.75 mg, Riboflavin - 0.5 mg, Pyridoxine hydrochloride - 2.5 mg, Cyanocobalamin - 1.2 mcg	Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Sodium benzoate, Potassium sorbate, Deionized water, EDTA	SUNMED İlaç Kozmetik Gida İmalat San.Tic.LTD ŞTİ	Türkiyə	31.05.2020	Mənfi	B/781/2020	Eksperizaya təqdim olunmuş Aminopanten Baby (şərbət 125 ml) adlı məhsulün beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində BFMQƏ-nin tərkibində istifadə üçün qadağan olunan Paeonia anomala bitkisi mövcuddur (bax: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyən etmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-olavə 2). Həmçinin, məhsulun tərkibində mövcud olan bitki mənşəli ingredientlərin pediatriyada istifadəsi də Avropa Dərman Agentliyi (EMA) tərəfindən tövsiyə olmur. Məhsulü 3 dəfə tövsiyə edildikdə bəzi ingredientlər tövsiyə olunan dozaları aşır. Məhsulun tərkibində olan bəzi ingredientlər qablaşma, təlimat və tərkibə aid sənəd ilə uyğunlaşmır. Bundan başqa, laboratoriya analizi zamanı məhsulun qeyri-şəffaf maye olduğu aşkar edilmişdir.
Arginin-L	Kapsul	50	L-arginine - 500 mg	Gelatin (Bovine) (E441), Vegetable Magnesium Stearate (E470b), Silica (E551)	NBTY Manufacturing, LLC	ABŞ	17.06.2020	Müsbət	B/898/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Arginin-L (kapsul №50) adlı məhsul argininin əlavə mənşəli kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ □
Artifar	Kapsul	15 x 2	Artichoke leaf dry extract 4:1 (Cynara scolymus) - 150 mg, Milk Thistle seed dry extract 4:1 (Silybum marianum) - 35 mg, Dandelion root dry extract 4:1 (Taraxacum officinale) - 40 mg, Choline bitartrate - 100 mg, L-methionine - 20 mg	Fibrex, Gelatine	Norchchema (Solepharma üçün)	Litva	24.06.2020	Müsbət	B/933/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ARTIFAR (kapsul, № 30) (Seriya nömrəsi: 110420, istehsal tarixi: 22.04.2020, son istifadə tarixi: 01.04.2022) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstəricilərinə görə dərman vasitəsi deyil. Qeyd: Tərəfimizdən verilmiş əvvəlki rəydə qeyd edilməsinə baxmayaraq qablaşma və təlimatda "silimarin" ingredientli ilə bağlı olan səhv aradan qaldırılmayıb. Bir daha nəzərinizə çatdırırıq ki, "silimarin" ala qanqal bitkisinin ehtiva etdiyi maddə olduğu üçün və tərkibə aid sənəddə bu ingredient barədə məlumat verilmədiyi üçün adı çəkilən maddənin adının qablaşma və təlimatda tərkibə aid hissədə dəyişdirilməsi zəruridir.
ASTRAQAVİT	Şərbət	125 ml	Vitamin A - 1000 mcg, Vitamin D3 - 200 IU, Vitamin B1 - 1.1 mg, Vitamin B2 - 1.2 mg, Vitamin B6 - 1.4 mg, Vitamin B12 - 2.5 mcg, Nicotinamide - 6 mg, Calcium pantothenate - 6.5 mg, Folic acid - 50 mcg, Biotin - 20 mcg, Lysine - 150 mg	Raspberry flavor, Xanthan gum, Citric acid, sucralose, Sodium benzoate, Potassium sorbate, Deionized water, EDTA	SUNMED İlaç Kozmetik Gida İmalat San.Tic.LTD ŞTİ	Türkiyə	01.06.2020	Xitam verilən müraciətlər		
Atgen	Tablet	1	Chondroitin sulfate – 150 mg, Glucosamine sulfate – 750 mg, Methylsulfonylmethane – 300 mg	Calcium phosphate dihydrate, Avicel PH102, PVP K30, Accisol, Magnesium stearate	A Pharma Sağlq Ürünürləri A.S	Türkiyə	19.06.2020	Müsbət	B/907/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Atgen (tablet, №30) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının qeyd edilməsi b) İstifadə qaydaları və "İstifadə qaydaları" bəndlərinin

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Ayased	məhlul	50 ml	Gaba – 125 mg, Glycine – 75 mg, Pyridoxine hydrochloride – 0.005 mg	Sodium benzoate, Potassium sorbate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	21.05.2020	Müsbət	B/759/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ayased (məhlul 50 ml) adı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Ayevit	Kapsul	1 x 20	Vitamin E (as alpha-tocopheryl acetate) - 50 mg, Vitamin A (as retinol palmitate) - 1.5 mg	Soybean oil, Gelatin (E 441), Glycerol emulsifier (E 442), Purified water	Farma AD	Bolqarıstan	11.06.2020	Müsbət	B/864/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AYEYİT (kapsul № 20) (Seriya nömrəsi: 130319, istehsal tarixi: 01.03.2019, son istifadə tarixi: 01.03.2021) adı məhsul A və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Baikal Tea Collection Yabani Otlardan Hazırlanmış Fitoçay № 5 (Komfort hazm)	fitoçay	1,5 qr	Kuril tea-50%, Chamomile herb-20% Rose hips fruits-10%,Plantain leaves-10 %,Bupleurum herb-10%	istifadə olunmayıb	Sibirskoe Zdorovye 2000 MMC	Rusiya	17.06.2020	Müsbət	B/895/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baikal Tea Collection Yabani Otlardan Hazırlanmış Fitoçay №5 (Komfort hazm)(filtr-paket, 1.5 qr №30) adı məhsul qıdadə tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstərişlərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil.
Baikal Tea Collection Yabani Otlardan Hazırlanmış Fitoçay № 6 (Qaracıyer qorunması)	fitoçay	1,5 qr	Corn styles with stigmas-18, 3 %, Tansy flowers-15,6 %, St. John's wort herb-15,0 %,Peppermint leaves-15, 0 %,Chamomile flowers-13,3 %,Rose hip fruits-12,8 %,Knot-grass herb-10,0%	istifadə olunmayıb	Sibirskoe Zdorovye 2000 MMC	Rusiya	22.06.2020	Müsbət	B/918/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baikal Tea Collection Yabani Otlardan Hazırlanmış Fitoçay №6 (qaracıyer qorunması)(filtr-paket, 1.5 qr №30) adı məhsul qıdadə tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstərişlərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil.
Baikal Tea Collection Yabani Otlardan Hazırlanmış Fitoçay № 9 (Karbonhidratlara nəzarət)	fitoçay	1,5 qr	bean fruit carpels-35%,blueberry shoots-25%, eleutherococcus rhizome and roots of -15 %; alfalfa herb-10,0 %; sage leaves-5,0 %;chaga-5%;burdock roots-5%.	istifadə olunmayıb	Sibirskoe Zdorovye 2000 MMC	Rusiya	22.06.2020	Müsbət	B/922/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baikal Tea Collection Yabani Otlardan Hazırlanmış Fitoçay № 9 (Karbonhidratlara nəzarət)(filtr-paket, 1.5 qr №30) adı məhsul qıdadə tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstərişlərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil.
Baikal Tea Collection Yabani Otlardan Hazırlanmış Fitoçay №4 (Yüngül nəfəs)	fitoçay	1,5 q	linden (flowers and leaves)-30%;Apples (pieces of fruit)-25%;mint leaves-20%;chamomile flowers-15%;oregano herb-10%.	istifadə olunmayıb	Sibirskoe Zdorovye 2000 MMC	Rusiya	23.06.2020	Müsbət	B/921/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baikal Tea Collection Yabani Otlardan Hazırlanmış Fitoçay №4/Yüngül nəfəs(filtr-paket, 1.5 qr №30) adı məhsul qıdadə tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstərişlərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil. □
Bellazzare	Mezoteropetik kokteyl	10 ml	Water-97.0%, Sodium Chloride-1%, Juglans Regia (Walnut) Seed Extract-0.1%, Aesculus hippocastanum (Horse Chestnut) Extract-0.1%, Ophiopogon Japonicus Root Extract, Betula Alba Leaf Extract-0.1%, Water-1.194%, Phenoxyethanol-0.006%, Butylene Glycol-0.4%	Ayrıca qeyd edilməmişdir	Elastem Co., LTD	Canubi Koreya	17.06.2020	Müsbət	T/110/2020	Ekspertizaya təqdim olunmuş "Bellazzare, 10ml №3 inyeksiya üçün məhlul" adı məhsul kosmetologiyada sellülitə qarşı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Berol-M	məhlul	50 ml	Gamma aminobutyric acid – 150 mg, Glutamine – 200 mg, Glycine – 100 mg, Ginkgo biloba leaf extract – 50 mg, Riboflavin – 2 mg, Nicotinic acid – 15 mg, Pyridoxine – 1.1 mcg, Cyanocobalamin – 1.2 mcg	Potassium sorbate (E202), Purified water	Saşera-Med MMC	Rusiya	01.06.2020	Müsbət	B/782/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Berol-M (məhlul 50 ml) adı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib
Betapro	Şam	1,5 q	Balıqbaq toxumu yağı-200mq	Berk yağ	NPFK "EYM" LTD	Ukrayna	09.06.2020	Müsbət	T/94/2020	Ekspertizaya təqdim olunmuş "Betapro, Konturlu yuvalı qablaşmada şam, 10x1.5q", uroloji xəstəliklərin profilaktikası və müalicəsinin optimallaşdırılması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilərkə)	Köməqçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Bifidumbakterin	Məhlul hazırlamaq üçün toz və ya məsaməli kütlə	2 x 5	Living microbial cells Bifidobacterium bifidum - not less than 5 x 10 ⁷ CFU	Saccharose, Sodium citrate, Dextran	FZ BİOFARMA MMC	Ukrayna	03.06.2020	Müsbət	B/808/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BİFIDUMBAKTERİN (flakon, məhlul hazırlamaq üçün toz və ya məsaməli kütlə №10) (Seriya nömrəsi: 50320A1, istehsal tarixi: 22.04.2020, son istifadə tarixi: 01.03.2022) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Bifidumbakterin	Məhlul hazırlamaq üçün toz və ya məsaməli kütlə	2 x 5	Living microbial cells Bifidobacterium bifidum - not less than 5 x 10 ⁷ CFU	Saccharose, Sodium citrate, Dextran	FZ BİOFARMA MMC	Ukrayna	03.06.2020	Müsbət	B/809/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BİFIDUMBAKTERİN (flakon, məhlul hazırlamaq üçün toz və ya məsaməli kütlə №10) (Seriya nömrəsi: 40320A2, istehsal tarixi: 22.04.2020, son istifadə tarixi: 01.03.2022) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Bifidumbakterin	Məhlul hazırlamaq üçün toz və ya məsaməli kütlə	2 x 5	Living microbial cells Bifidobacterium bifidum - not less than 5 x 10 ⁷ CFU	Saccharose, Sodium citrate, Dextran	FZ BİOFARMA MMC	Ukrayna	03.06.2020	Müsbət	B/811/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BİFIDUMBAKTERİN (flakon, məhlul hazırlamaq üçün toz və ya məsaməli kütlə №10) (Seriya nömrəsi: 40320A1, istehsal tarixi: 22.04.2020, son istifadə tarixi: 01.03.2022) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Bifidumbakterin	Məhlul hazırlamaq üçün toz və ya məsaməli kütlə	2 x 5	Living microbial cells Bifidobacterium bifidum - not less than 5 x 10 ⁷ CFU	Saccharose, Sodium citrate, Dextran	FZ BİOFARMA MMC	Ukrayna	03.06.2020	Müsbət	B/812/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BİFIDUMBAKTERİN (flakon, məhlul hazırlamaq üçün toz və ya məsaməli kütlə №10) (Seriya nömrəsi: 20320, istehsal tarixi: 22.04.2020, son istifadə tarixi: 01.03.2022) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Bifikomb	toz	10	Lyophilized probiotic blend (Bifidobacterium infantis HA-116, Lactobacillus rhamnosus HA-111, Lactobacillus acidophilus HA-122) - 1x10 ⁹ CFU, Inulin - 1000 mg	Maltodextrin, Ascorbic acid	Harmonium International Inc	Kanada	23.06.2020	Müsbət	B/929/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bifikomb (toz-səşə № 10) adlı məhsul (Seriya nömrəsi: 320/50UBZ26-1, istehsal tarixi: 01.03.2020, son istifadə tarixi: 01.03.2022) bağırsaq mikroflorasını tənzimləyən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bifikomb	toz	10	Lyophilized probiotic blend (Bifidobacterium infantis HA-116, Lactobacillus rhamnosus HA-111, Lactobacillus acidophilus HA-122) - 1x10 ⁹ CFU, Inulin - 1000 mg	Maltodextrin, Ascorbic acid	Harmonium International Inc	Kanada	23.06.2020	Müsbət	B/930/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bifikomb (toz-səşə № 10) adlı məhsul (Seriya nömrəsi: 320/50UBZ26, istehsal tarixi: 01.03.2020, son istifadə tarixi: 01.03.2022) bağırsaq mikroflorasını tənzimləyən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Bio-Cin	Şərbət	120 ml	Dry yeast extract - 133.5 mg, Malt extract - 55.5 mg, Lecithin - 200 mg	Carboxy methyl cellulose, Polysorbate 80, Citric acid, Nipagen sodium, Nipazol sodium, Glycerin, Sucrose, Vanilla flavor, Caramel E 150, Purified water	Arab Company for Pharmaceuticals and Medicinal Plants	Misir	02.06.2020	Müsbət	B/801/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio-Cin (şərbət, 120 ml) adlı məhsul hazm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə qaydası bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi b) Qablaşdırmanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib edilmiş əlavə tələblərinin Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.
Biocura Aronia	məhlul	330 ml	Organic Black chokeberry juice - 100 %	yoxdur	Medicure Naturprodukte AG	Almaniya	17.06.2020	Müsbət	B/889/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biocura Aronia (məhlul 330 ml) adlı məhsul hüceyrələrin metabolizminin yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Biohyalux Hyaluronan Soft Tissue Filling Gel	ineksiya üçün gel	1 ml	Sodium hyaluronate cross linked-20 mg/ml	Physiological sodium chloride phosfat buffer pH-6.8-7.5	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	11.06.2020	Müsbət	T/106/2020	Ekspertizaya təqdim olunmuş "Biohyalux Hyaluronan Soft Tissue Filling Gel, ineksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz darısının korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
BioHyalux Hyaluronan Soft Tissue Filling gel Deep Dermis	ineksiya üçün gel	1 ml	Sodium hyaluronate cross linked-20 mg/ml	Physiological sodium chloride phosfat buffer pH-6.8-7.5	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	11.06.2020	Müsbət	T/105/2020	Ekspertizaya təqdim olunmuş "BioHyalux Hyaluronan Soft Tissue Filling gel Deep Dermis, ineksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz darısının korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
BioHyalux Hyaluronan Soft Tissue Filling gel Fine Lines	ineksiya üçün gel	1 ml	Sodium hyaluronate cross linked-20 mg/ml	Physiological sodium chloride phosfat buffer pH-6.8-7.5	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	11.06.2020	Müsbət	T/104/2020	Ekspertizaya təqdim olunmuş "BioHyalux Hyaluronan Soft Tissue Filling gel Fine Lines, ineksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz darısının korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Biohyalux Hyaluronan Soft Tissue Filling Gel Lips	ineksiya üçün gel	1 ml	Sodium hyaluronate cross linked-20 mg/ml	Physiological sodium chloride phosfat buffer pH-6.8-7.5	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	11.06.2020	Müsbət	T/103/2020	Ekspertizaya təqdim olunmuş "Biohyalux Hyaluronan Soft Tissue Filling Gel Lips, ineksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada dodaqların korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Eksperiza nəticəsi
BLACK SEED OİL / QARA ZİRƏ YAĞI	yağ	125 ml	Black Cumin Seed Oil 5 ml/ 5 ml	istifadə olunmayıb	Universe Pharma İlaç Sənayə və Ticarət LTD. ŞTİ	Türkiyə	17.06.2020	Müsbət	B/893/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BLACK SEED OİL / QARA ZİRƏ YAĞI(yağ, 125 ml) adı məhsul soyuq preslənmə üsulu ilə qara zirə(Nigella sativa) bitkisindən alınmış piyli yağı-qıda məhsulu olub, öz tərkibi və istifadə qaydalarına görə BFMQƏ və darman vasitəsi deyil. Qeyd:Qablaşdırmanın üzərində olan "Gıda əlavəsi" yazısı "Gıda məhsulu" ilə əvəz olunsun: b) saxlanılma şəraiti rəyə uyğun olaraq
Blood Sugar	Kapsul	1	Vitamin C (as ascorbic acid) - 50 mg, Vitamin E (as d- Alpha tocopheryl succinate) - 10 mg, Biotin - 300 mcg, Magnesium (as oxide) - 125 mg, Zinc (as oxide) - 7.5 mg, Manganese (as amino acid chelate) - 1 mg, Chromium (as amino acid chelate) - 67 mcg, Banana leaf (1% extract)(Lagerstroemia speciosa) - 25 mg, Guggul 10% extract (resin) - 50 mg, Bitter melon 4:1 extract (fruit) - 50 mg, Licorice root extract - 50 mg, Cinnamon (Cinnamomum cassia) bark powder - 50 mg, Gymnema sylvestre leaf powder - 50 mg, Yarrow flowers powder - 25 mg, Cayenne pepper powder(40M HU/g)(fruit) - 10 mg, Juniper Berry powder - 25 mg, White Mulberry leaf powder - 25 mg, Alpha lipoic acid - 30 mg, L-taurine - 25 mg	Gelatin (bovine), Microcrystalline cellulose, Rice flour, Vegetable magnesium stearate, Silicon dioxide	Vitalabs, INC	ABŞ	05.06.2020	Müsbət	B/827/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BLOOD SUGAR(kapsul № 60) adı məhsul qanda şəkərin səviyyəsini tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil. Qeyd:İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilin
Breynavit	Şərbət	150 ml	Gamma-aminobutyric acid - 100 mg, Glutamic acid - 35 mg, Glycine - 25 mg, Magnesium oxide - 25 mg, Vitamin B6 (Pyridoxine) - 1 mg	Sorbitol syrup 70 %, Glycerin vegetable, Carboxymethylcellulose, Sodium benzoate, Purified water, Propylene glycol, Banana flavor	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	24.06.2020	Müsbət	B/936/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Breynavit (şərbət, 150 ml (Seriya nömrəsi: 10340520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023)) adı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq və darman vasitəsi deyil. Qeyd:İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilin
BronchoLife	Şərbət	120 ml	Linden (Tilia cordata) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. San. Tic. Ltd. Şti	Türkiyə	11.06.2020	Müsbət	B/858/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BronchoLife (şərbət 120 ml) adı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.
BRONXONAT	Şərbət	100 ml	Şirin biyanın (Glycyrrhiza glabra) kök və kökümsovunun duru ekstraktı - 9.3 ml, Darman gülbətmişinin (Althaea officinalis) kökünün duru ekstraktı - 9.3 ml, Adı cira meyvələrinin distillatı - 9.3 ml, İri bağayarpağının (Plantago major) yarpaqlarının duru ekstraktı - 6.98 ml, Davadabani (Tussilago farfara) yarpaqlarının duru ekstraktı - 6.98 ml, Ürəng və çöl bənövşəsinin (Viola tricolor, Viola arvensis) otunun duru ekstraktı - 4.65 ml	Saccharose, Glycerin, Pectin, Citric acid, Sodium benzoate, Purified distilled water	Herba Flora MMC	Azərbaycan	31.05.2020	Müsbət	B/779/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BRONXONAT(şərbət,100 ml) adı məhsul respirator xəstəliklərin müalicəsi və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil. Qeyd:Növbətli sertifikatlaşdırma qədər məhsulun texniki şərtlərini hazırlamağınız və müvafiq qaydada Respublika standartlaşdırma orqanları tərəfindən təsdiqləməyiniz zəruridir.
Bulaxin	toz	1	L - arginine - 1500 mg, Vitamin E acetate std.50% (Vitamin E - 36 mg) - 72 mg, Vitamin B6 - 5 mg, Zinc gluconate (Zinc - 15 mg) - 113 mg, Inositol - 100 mg, Quercetin - 20 mg, Maca (Lepidium meyenii Walp) root dry extract - 150 mg, Sodium selenite (Selenium - 83 mcg) - 180 mcg	Sorbitol (E 420), Sucralose (E 955), Aroma, Silica (E 551)	Gricar Chemical SRL	İtaliya	29.06.2020	Müsbət	B/948/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bulaxin (saşe № 15) adı məhsul qadın və kişi cinsi xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Calcium D3 Forte	Tablet	6 x 10	Calcium carbonate - 1736 mg (Calcium 625 mg), Cholecalciferol - 4 mg (Vitamin D3 10 mcg)	Polyvinyl alcohol, Polyethylene glycol, Talc, Magnesium salts of fatty acids, Cross-linked Sodium carboxymethylcellulose	Olimp Laboratories Sp. z.o.o	Poşa	02.06.2020	Müsbət	B/793/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calcium D3 Forte (tablet, №60) adlı məhsul kalsium minerali və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərm an vasifəsidir. Qeyd: a) İstifadə üzrə təlimatda "Farmakoloji təsirlər" bəndi "Məhsulun xüsusiyyətləri" bəndi ilə əvəz olunub. Belə ki, BFMQĞ-ler bu təsirlərə malik olmur. b) Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı etni adları da təqdim olunmalıdır.
Carborin	jelatin kapsullar	2x15	Red Clover d.e (Trifolium pratense) - 100 mg, Indole -3-carbinol - 100 mg, Broccoli sprout d.e. (Brassica oleracea) - 92.5 mg, Boswellia resin d.e. (Boswellia serrata) - 75 mg, Vitex fruit d.e. (Vitex agnus castus) - 3 mg, Soy bean d.e. (Glycine max) - 50 mg, Vitamin K2 - 25 mcg	Gelatine, Magnesium stearate	Primea Limited	Latviya	25.06.2020	Müsbət	B/940/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CARBORIN, kapsul №30 (Seriya nömrəsi: L40920A; İstehsal tarixi: 30.03.2020; Son istifadə tarixi: 30.09.2022) adlı məhsul qadın xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərm an vasifəsidir. Qeyd: istehsalçının rəydə olduğu kimi göstərilməsi zəruridir.
Cell Activator / Hüceyrə Aktivatoru	Kapsul	-	Pyridoxine hydrochloride (Vitamin B6 - 0.47 mg) - 0.681172 mg, Thiamine hydrochloride (Vitamin B1 - 0.37 mg) - 0.653025 mg, Riboflavin (Vitamin B2 - 0.47 mg) - 0.595663 mg, L- carnitine base (L-carnitine - 117 mg) - 146.25 mg	Vegetable capsule, Purified Aloe vera concentrate (inner leaf), Magnesium stearate, Pycnogenol, Microcrystalline cellulose, Shiitake mushroom powder, Grape extract (92% polyphenols) and 100 PPM trans - resveratrol	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	11.06.2020	Müsbət	B/863/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CELL ACTIVATOR/HÜCEYRƏ AKTİVATORU (kapsul, №90) (Seriya nömrəsi: 199458D, İstehsal tarixi: 19.11.2018, son istifadə tarixi: 19.11.2020) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.
Centrum® Multivitamin complex from A to Zinc / Centrum® A-dan Sinkə qədər multivitamin kompleksi	örtüklü tablet	1	Vitamin A (25% as Beta Carotene) - 0.8 mg, Vitamin E - 15 mg, Vitamin D3 - 5 mcg, Vitamin K1 - 30 mcg, Vitamin C - 100 mg, Biotin - 62.5 mcg, Folic acid - 200 mcg, Pantothenic acid - 7.5 mg, Niacinamid - 20 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.75 mg, Vitamin B6 - 2.0 mg, Vitamin B12 - 2.5 mcg, Calcium - 162 mg, Chromium - 40 mcg, Copper - 500 mcg, Iodine - 100 mcg, Iron - 5.0 mg, Magnesium - 100 mg, Manganese - 2 mg, Molybdenum - 50 mcg, Selenium - 30 mcg, Zinc - 5 mg, Phosphorus - 125 mg	Crospovidone, Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide, Opadry II blue	Pfizer Consumer Manufacturing Italy S.R.L	İtaliya	02.06.2020	Müsbət	B/799/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrum® Multivitamin complex from A to Zinc (tableti №30) adlı məhsul bəzi vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil. Qeyd1: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı etni adları da təqdim olunmalıdır. Qeyd2: Məhsulun adı hissəsində dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.
Centrum® Silver Multivitamin complex from A to Zinc (Centrum® Silver multivitamin kompleksi A-Sinkə qədər)	örtüklü tablet	1	Vitamin A RE (50% as Beta Carotene) - 0.8 mg, Vitamin E (DL-α-Tocopheryl acetate) - 18 mg, Vitamin D - 5 mcg, Vitamin K - 30 mcg, Vitamin C - 120 mg, Biotin - 75 mcg, Folic acid - 300 mcg, Pantothenic acid - 9 mg, Niacinamide - 24 mg, Vitamin B1 - 1.65 mg, Riboflavin (Vitamin B2) - 2.1 mg, Vitamin B6 - 2.1 mg, Vitamin B12 - 3 mcg, Calcium - 162 mg, Chromium - 40 mcg, Copper - 500 mcg, Iodine - 100 mcg, Iron - 2.1 mg, Magnesium - 100 mg, Manganese - 2 mg, Molybdenum - 50 mcg, Selenium - 30 mcg, Zinc - 5 mg, Phosphorus - 125 mg	Crospovidone, Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide, Opadry II Grey 47U1475002	Pfizer Consumer Manufacturing Italy S.R.L	İtaliya	23.06.2020	Müsbət	B/925/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrum® Silver Multivitamin complex from A to Zinc (Centrum® Silver multivitamin kompleksi A-Sinkə qədər), (tableti №30) adlı məhsul 50 yaşdan yuxarı insanlar üçün vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Chela-Mag B6	Kapsul	4 x 15	Magnesium bisglycinate (as Magnesium amino acid chelate Albion™) (Magnesium - 100 mg) - 465.97 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 2.1 mg) - 2.56 mg	Maltodextrin, Magnesium oxide, Magnesium salts of fatty acids, Gelatine, E 171	Olimp Laboratories Sp. z.o.o	Polşa	01.06.2020	Müsbət	B/783/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chela-Mag B6 (kapsul, №60) adı məhsul maqnezium minerali və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və stikerdə məhsulun tərkibində olan komponentlərin bəyənəlkə elmi adlarının qeyd edilməsi və "qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Chela-Zinc	Kapsul	2 x 15	Zinc bisglycinate (Zinc amino acid chelate Albion®) - 75 mg (Zinc 15 mg)	Maltodextrin, Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Hard gelatine (bovine), Colour: E171	Olimp Laboratories Sp. z.o.o	Polşa	02.06.2020	Müsbət	B/792/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chela-Zinc (kapsul, №30) adı məhsul sink mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: a) İstifadə üzrə təlimatda "Farmakoloji təsirlər" bəndi "Məhsulun xüsusiyyətləri" bəndi ilə əvəz olunub. Belə ki, BFMQƏ-ler bu təsirlərə malik olmur.□ b) Qəbul və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Chole spray	Daxilə qəbul üçün məhlul	20 ml	Vitamin D3 1.0 MIU/g an oily liquid as crystalline vitamin D3 in MCT - 0.0005 g (equivalent of 12.5 µg cholecalciferol)	MCT oil	PPFK Profarm Sp.z.o.o	Polşa	17.06.2020	Müsbət	B/900/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chole Spray (daxilə qəbul üçün məhlul, 20 ml) adı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:a)Məhsulun istehsalçısının düzgün qeyd edilməsi
Chondrocol	Kapsul	4 x 15	Glucosamine sulfate - 375 mg, Chondroitin sulfate - 50 mg, Collagen - 200 mg, Methylsulfonylmethane - 125 mg, Cetyl myristoleate - 25 mg, Boswellia serrata - 50 mg, Turmeric (Curcuma longa) extract - 100 mg	Maltodextrin clintose, Magnesium stearate, Gelatin	Alfa Vitamins Laboratories Inc	ABŞ	03.06.2020	Müsbət	B/814/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chondrocol (kapsul, №60) adı məhsul Seriya nömrəsi: 33243, istehsal tarixi: 01.10.2019, son istifadə tarixi: 01.03.2022) sümkük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Sonuncu verdiyimiz rəyde istifadə üzrə təlimatda məhsulun ümumi xüsusiyyətləri və "İstifadəsinə göstərişlər" bəndində "aşağıda göstərilən hallarda köməkçi vasitə kimi tövsiyə olunur" ifadəsini əlavə etmək haqqında qeydimizə baxmayaraq, yeni seriyalı məhsulda buna əməl olunmamışdır. Deyənləri nəzərə alaraq göstərilən qeydin əməl olunması zəruridir.
Cistilene	Kapsul	-	Bearberry (Arctostaphylos uva-ursi) leaves total concentrated - 1.25 g (titrated in arbutin 8% - 100 mg), Goldenrod (Solidago virgaurea) aerial parts total concentrated - 324 mg (titrated in total flavonoids expressed as hyperoside 2% - 6.48 mg), Cinnamon (Cinnamomum zeylanicum) essential oil - 14 mg, Juniper (Juniperus communis) essential oil - 14 mg, Sage (Salvia officinalis) essential oil - 14 mg.□	Gelatin	Aboca S.p.A	İtaliya	02.06.2020	Müsbət	B/791/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CISTILENE (kapsul, № 50) (Seriya nömrəsi: 1911223, istehsal tarixi: 19.09.2019, son istifadə tarixi: 15.09.2023) adı məhsul sidik-ifrazat sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bədənlilik terapiylik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil.□ Qeyd:Bu seriyanın nümunəsi və qablaşma eskizi tərəflimizdən ray verilmiş əvvəlki məhsulun dosyesində təqdim edilmiş qablaşma eskizi və təlimata uyğun deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Eksperiza nəticəsi
Composor 05 Valerian complex	Daxilə qəbul üçün məhlul	50ml	Fluid extract of Passionflower (Passiflora incarnata L.aerial part) - 800 mg, Valerian fluid extract (Valeriana officinalis L.root) - 638 mg, Hawthorn fluid extract (Crataegus oxyacantha Auct. flowering tops) - 217 mg, Bitter orange essential oil (Citrus aurantium L.branches and leaves) - 6 mg	Glycerin, Water	Soria Natural S.A	İspaniya	17.06.2020	Müsbət	B/901/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 05 Valerian complex, daxilə qəbul üçün məhlul, 50 ml (Seriya nömrəsi: 0590; İstehsal tarixi:01.02.2020; Son istifadə tarixi: 01.02.2023) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd a) yaş həddi rəyə uyğun olaraq göstərilmiş. b) baxmayaraq ki, axırıncı dəfə verdiyimiz rəydə "a"
Composor 08 echina complex	Daxilə qəbul üçün məhlul	50ml	Fluid extract of Echinacea angustifolia D.C. - 2.85 mg, Propolis - 172 mg, Essential oil of Thymus vulgaris L. flowering tops - 15.64 mg	Glycerin	Soria Natural S.A	İspaniya	17.06.2020	Müsbət	B/902/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 08 echina complex, daxilə qəbul üçün məhlul, 50 ml (Seriya nömrəsi: 0866; İstehsal tarixi: 01.02.2020; Son istifadə tarixi: 01.02.2023) adlı məhsul immun sistemini fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil.
Curcumed Plus	Tablet	15x2	Korean Ginseng Powder-300 mg,Ginkgo Biloba leaves Extract 24/6 %-30 mg,Ginkgo Biloba leaves powder-50 mg	Dicalcium phosphate, microcrystalline cellulose, croscarmellose sodium, stearic acid,magnesium stearate, silica.	Alfa Vitamins Laboratories Inc	ABŞ	16.06.2020	Müsbət	B/886/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Curcumed Plus(tablet, № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd: a)Qəbulda və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətdə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. b)"maksimal sutkalıq doza 2 tablet" yazısı lağv olunmalıdır. c)saxlanılma şəraiti, yaş həddi və dozalanı rəyə uyğun olaraq göstərilməlidir.
D3Max	Kapsul	3 x 10			Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	08.06.2020	Xitam verilən müraciətlər		"Invest-Plus MMC" tərəfindən 20.02.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan D3 00307 seriyalı D3Max (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərdə göstərilənlərə uyğun deyildir. Eyniləyin təyini və tam D3 – qeyrim qəbul test Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsinə əsasən uyğun hesab olunmur.
Dekastop	məhlul	100ml	Magnesium citrate - 75 mg, Yarrow (Achillea millefolium) tincture - 0.0027 mg, Pumpkin (Cucurbita) seeds oil - 0.0027 mg, Turmeric (Curcuma longa) root essential oil - 0.0027 mg, Oregano (Origanum vulgare) aerial part essential oil - 0.0018 mg, Thyme (Thymus vulgaris) aerial part essential oil - 0.0018 mg, Garlic (Allium sativum) essential oil - 0.0009 mg, Cinnamon (Cinnamomum verum) bark essential oil - 0.0009 mg	Sorbitol syrup 70 %, Glycerin, Fructose, Potassium sorbate, Purified water	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	08.06.2020	Müsbət	B/837/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dekastop(şərbət, 100 ml) adlı məhsul(Seriya nömrəsi: 5940220, istehsal tarixi: 01.02.2020, son istifadə tarixi: 01.02.2023) qurd invazyaları zamanı tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Dekontrol	məhlul	15ml	Vitamin D3 - 50000 IU (500 IU/5 drops - 1000 IU/10 drops)	Sunflower seed oil, Mix of tocopherols	Gicar Chemical SRL	İtaliya	09.06.2020	Müsbət	B/840/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DEKONTROL məhlulü 15 ml (Seriya nömrəsi: 01/06, İstehsal tarixi: 01.04.2020). Son istifadə tarixi: 01.04.2023) adlı məhsul D vitamini əlavə mənəvi kimyəvi tərkibi olan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Deksavag	Şam	1,5 qr	Xlorofillip-20mq, 20% xlorheksidin-biqlükonat məhlulu bu da 5 mq xorheksidina uyğundur, Hialuron turşusu-5mq, deksapanenol-100mq	Berk yağı	NPFK "EYM" LTD	Ukrayna	09.06.2020	Müsbət	T/96/2020	Ekspertizaya təqdim olunmuş "Deksavag, Konturlu yuvallı qablaşmada şam, 10x1.5q" ilihabələyhinə, antibakterial və antiseptik təsire malik olan köməkçi tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Dendrit	Daxilə qəbulu üçün məhlul-damcı	50 ml	Melatonin - 1 mg, Glycine - 25 mg, Magnesium sulphate - 3 mg, Pyridoxine hydrochloride - 1.6 mg, Riboflavin - 0.1 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Təqviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	20.05.2020	Müsbət	B/747/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DENDRİT(daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adlı məhsul xroniki yuxusuzluğun müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Yaş həddi, buraxılış forması, dozalanma, tərkib, tərkibin hansı həcmə uyğun olması rəyə uyğun olaraq göstərilir.
DNK-vit	Tablet	4x10	DNA - 30 mg, Ascorbic acid - 15 mg	Sorbitol, Calcium stearate	Elit-Farm MMC	Ukrayna	29.06.2020	Müsbət	B/949/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DNK- vit (tablet № 40) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və təlimatda "istifadə qaydası" bəndində qeyd edilən "həb sözünün "tablet" sözü ilə əvəzlənməsi lazımdır.
Drop therapeutic	Göz üçün damcı	10 ml	Sodium Hyaluronate-0.1g, Sodium Chloride-Enough to 300mOsm/Kg, Sodium Phosphate Monobasic Monohydrate, Sodium Phosphate Dibasic Dodecahydrate-Enough to pH 7, L-Proline- 0.001g, L-Glycine- 0.001g, L- Lysine Hydrochloride-0.0005g, L-Leucine-0.0008g, Riboflavin Sodium Phosphate-0.0752g, Vitamin E TPGS-0.5g, Water for injection-Enough to 100g	Ayrıca qeyd edilməmişdir	Iromed Group S.r.l	İtaliya	02.06.2020	Müsbət	T/91/2020	Ekspertizaya təqdim olunmuş "Drop therapeutic, 10 ml Göz üçün damcı" adlı məhsul göz səthinin zədələnmələri zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Duo Stawy MaxiFlex Glucosamine	Fişıldayan tablet	2x15	Glucosamine sulphate - 1350 mg, Vitamin C (L-ascorbic acid) - 12 mg, Collagen - 10 mg, Nettle (Urtica dioica L.) leaf extract - 10 mg, Chondroitin sulphate - 10 mg, Manganese (as Manganese gluconate) - 1 mg	Citric acid, Sodium carbonates, Sorbitols, Flavours, Polyethylene glycol, Polyvinylpyrrolidone, Riboflavins, Acesulfame K+carrier, Saccharins+carrier, Beetroot powder,	Polski Lek S.A	Poşa	02.06.2020	Müsbət	B/795/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duo Stawy MaxiFlex Glucosamine (fişıldayan tablet, №30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eksopro	Tablet	1	Pumpkin seed oil – 150 mg, Saw Palmetto (lep. Saw palmetto, used part - fruits) - 100 mg, Pollen – 100 mg, Arginin (L-arginine) - 80 mg, Vitamin E – 36 mg, Zinc (Zn) – 22.5 mg, Selen (Se) – 15 mcg	Microcrystalline Cellulose, Stearic Acid, Silica, Magnesium Stearate, Hydroxypropyl Methylcellulose	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TICARET LTD.ŞTİ.	Türkiyə	25.06.2020	Müsbət	B/945/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eksopro (tablet, №30) adlı məhsul (Seriya nömrəsi: SP-0101 , istehsal tarixi: 01.12.2019, son istifadə tarixi: 01.12.2022) prostat vəzinin hiperplaziyə və adenomasi zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Təqdim olunan nümunənin içərisində istifadə üzrə təlimat mövcud deyildi.
Elamin-M	məhlul	50 ml	L-arginine – 1.2 mg, L-histidine – 0.7 mg, L-isoleucine – 1.18 mg, L-leucine – 3.66 mg, L-lysine – 5 mg, L-methionine – 1.8 mg, L-phenylalanine – 1 mg, L-threonine – 0.85 mg, L-tryptophan – 1 mg, L-valine – 1.34 mg	Potassium sorbate (E202), Purified water	Saşera-Med MMC	Rusiya	04.06.2020	Müsbət	B/823/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elamin-M (məhlul 50 ml) adlı məhsul amin turşuların əlavə mənəvi kimyəvi tərkibi olan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydalarına uyğun olaraq.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Eksperiza nəticəsi
Entellavin	Kapsul	3 x 10	Lactobacillus reuteri (eq. to 1 x 10 ⁹ CFU) - 10 mg, Lactobacillus rhamnosus (eq. to 1 x 10 ⁹ CFU) - 20 mg, Lactobacillus bulgaricus (eq. to 1 x 10 ⁹ CFU) - 10 mg, Bifidobacterium animalis ssp. Lactis (eq. to 1 x 10 ⁹ CFU) - 20 mg, Lactobacillus acidophilus (eq. to 1 x 10 ⁹ CFU) - 10 mg, Agave standardised extract for 90 % inulin - 1.40 mg, Cichory standardised extract for 10 % fructooligosaccharides - 12.5 mg, Matricaria chamomilla standardised extract for apigenin - 120 mg	Microcrystalline cellulose, Magnesium stearate, Empty hard capsule	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	24.06.2020	Müsbət	B/935/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Entellavin (kapsul № 30 (Seriya nömrəsi: 10820520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2022)) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Növbəti seriyaların idxalı zamanı "Cichory" bitkisi Azərbaycan dilinə "Adi kasni" kimi tərcümə olunsun.
Enzimaza Forte	örtüklü tablet	5x10	Pancreatine - 200 mg (eq.to 6600 USP units lipase, 40000 USP units amylase and 40000 USP units protease), Carica papaya fruit extract - 120 mg (eq.to 6000 units Papaine), Sophora japonica seeds extract (98%troxerutin) - 100 mg, Ananas comosus fruit extract - 90 mg (eq.to 80 GDU units Bromelaine), Try-05 - 48 mg (eq.to 115200 units trypsin and to 13200 units chymotrypsine)	Microcrystalline cellulose (E460), Magnesium stearate (E572), Croscarmellose sodium (E468), Silicone dioxide (E551), Nutrafluciant brown 114F265032	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	30.06.2020	Müsbət	B/942/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ENZIMAZA FORTE tablet №50 (Seriya nömrəsi: 9030420; istehsal tarixi: 01.04.2020; Son istifadə tarixi: 01.04.2023) adlı məhsul müxtəlif orqan və sistemlərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Enzyfar	Şərbət	125 ml	Amylase (from Aspergillus oryzae) - 50 mg, Pepsin - 10 mg	Deionized water, Raspberry flavor, Xanthan gum, Citric acid, Trisodium citrate, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	24.12.2019	Müsbət	B/2128/2019	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Enzyfar (şərbət, 125 ml) adlı məhsul hazım prosesini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq təqdim edilmişdir.
Epakril	Softgel kapsul	3 x 10	Krill oil of which (Omega-3 (EPA - 60 mg, DHA - 27.5 mg) - 110 mg) - 500 mg, Omega-6 - 15 mg, Total phospholipids (Phosphatidylcholine - 150 mg) - 200 mg, Astaxanthin - 0.05 mg	Gelatin, Strength agents (Glycerol, Sorbitol), Water, Flavorings	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	04.06.2020	Müsbət	B/816/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epakril (softgel kapsul, №30) adlı məhsul omega yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi, məhsulun yararlılıq müddətinin rəyə uyğun olaraq düzgün qeyd edilməsi zəruridir.
Epam 4	Daxilə qəbul üçün məhlul	30 ml	Helichrysi arenarii flores - 600 mg, Valerianae officinalis rhizomata cum radicebus - 600 mg, Royal jelly - 300 mg, Propolis - 210.6 mg, Betulae pendulae folia - 60 mg, Athaeae officinalis radices - 60 mg, Inulae helenii rhizomata et radices - 60 mg, Hyperici perforati herba - 60 mg, Urticae dioicae folia - 60 mg, Mladis styli cum stigmatis - 60 mg, Menthae piperitae folia - 60 mg, Taraxaci officinalis radices - 60 mg, Achilleaea millefolii herba - 60 mg, Rosae majalis fructus - 60 mg, Mumijo - 60 mg	Glycerin (E 422), Ethyl alcohol, Potassium sorbate (E202), Water	Qeonek-Sib MMC	Rusiya	11.06.2020	Müsbət	B/861/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 4 (daxilə qəbul üçün məhlul 30 ml) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Təqdim edilən qablaşmanın üzərində istifadə olunan stikerdə verilən məlumat ilə dosyenin içərisində təqdim edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən məlumat uyğunluq təsdiq etmir (döşəmədə verilən təlimatdır).

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Epam 7	Daxilə qəbul üçün məhlul	30 ml	Herba Echinaceae purpureae - 810 mg, Fructus crataegi chlorocarpae - 630 mg, Royal jelly - 300 mg, Propolis - 252.9 mg, Mumijo - 60 mg, Herba Thymi serpylli - 45 mg, Flores Helichrysi arenarii - 45 mg, Herba Achilleae millefolii - 45 mg, Herba Origani vulgarris - 45 mg, Herba Hyperici perforati - 45 mg, Folia Urticae dioicae - 45 mg, Foliae Menthae piperitae - 45 mg, Folia Plantaginis majolis - 45 mg, Herba Leonuri quinquelobati - 45 mg, Flores Chamomillae recutitae - 45 mg, Rhizomata Berginae crassifoliae - 45 mg, Gemmae et folia Pini silvestris 22.5 x 22.5 mg, Folia et gemmae Betulae 22.5 x 22.5 mg	Glycerin (E422), Ethyl alcohol, Potassium sorbate (E202), Water	Qeonek-Sib MMC	Rusiya	16.06.2020	Müsbət	B/879/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 7 (daxilə qəbul üçün məhlul 30 ml) adlı məhsul orqanizmin müdafiə funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQÇ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Təqdim edilən qablaşmanın üzərində istifadə olunan stikerdə verilən məlumat ilə dosyenin içərisində təqdim edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən məlumat uyğunluq təşkil etmir (dosyada verilən təlimatda "BAD dərman deyil" yazısı "BFMQÇ dərman deyil" yazısı ilə əvəz edilməsi, "Eks göstərişlər" bəndinin rəyə uyğun qeyd edilməsi zəruridir.)
Epam 96	Daxilə qəbul üçün məhlul	30 ml	Helichrysi arenarii flores - 600 mg, Leonuri cardiaca herba - 600 mg, Eleutherococci senticosi rhizome et radices - 450 mg, Royal jelly - 300 mg, Propolis - 294 mg, Bergeniae crassifoliae rhizomata - 60 mg, Origani vulgarris herba - 60 mg, Hypericum perforati herba - 60 mg, Urticae dioicae folia - 60 mg, Juniperus communis fructus - 60 mg, Plantaginis majolis folia - 60 mg, Chamomillae recutitae flores - 60 mg, Carum carvi fructus - 60 mg, Achilleae millefolii herba - 60 mg, Thymi serpylli herba - 60 mg, Betulae pendulae folia et gemmae 30 x 20 mg, Mumijo - 9 mg	Glycerin (E422), Ethyl alcohol, Potassium sorbate (E202), Water	Qeonek-Sib MMC	Rusiya	11.06.2020	Müsbət	B/862/2020	İ qədim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 96 (daxilə qəbul üçün məhlul 30 ml) adlı məhsul Böyrək və sidik-sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQÇ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Təqdim edilən qablaşmanın üzərində istifadə olunan stikerdə verilən məlumat ilə dosyenin içərisində təqdim edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən məlumat uyğunluq təşkil etmir (dosyada verilən təlimatda "BAD dərman deyil" yazısı "BFMQÇ dərman deyil" yazısı ilə əvəz edilməsi, "Eks göstərişlər" bəndinin rəyə uyğun qeyd edilməsi zəruridir.)
Epas	Tablet	6 x 10	Glucosamine sulfate - 250 mg, Chondroitin sulfate - 200 mg, Methyl sulfonyl methane - 125 mg, Manganese sulfate (eq.to Manganese - 4.55 mg) - 12.5 mg, Cholecalciferol (Vitamin D3) - 0.0012 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	08.06.2020	Müsbət	B/829/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epas (tableti, № 60) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQÇ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eqloforin	Kapsul	2 x 15	Magnesium lactate (Magnesium - 6.12 mg) - 60 mg, Passiflora incarnata flower extract - 40 mg, Humulus lupulus cone extract - 40 mg, Eleutherococcus senticosus rhizome extract - 50 mg	Magnesium stearate, Silicon dioxide, Gelatin, Titanium dioxide	Global Pharma CM SP.Z.O.O	Polşa	08.06.2020	Xitam verilən müraciətlər	B/828/2020	Jaja rnarma mmu – nin 30.04.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Polşanın "Global Pharma CM SP.Z.O.O" şirkətinin istehsalı olan Eqloforin (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 0.3034 q; (0.2448-0.2992q); tərkibi:0.2293 q olaraq aşkar edilmişdir. □ Həmçinin, - Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin texnologiyası, Sibir jənsininin xammalı düzgün qeyd edilməyib. - Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adı qeyd edilməyib. "İstifadəsinə tövsiyələr" bəndində Passiflora bitkisinin tərcüməsi düzgün qeyd edilməyib. - Qablaşmada Magnesium laktat komponenti, məhsulun istehsal, son istifadə tarixlərinin, seriya nömrəsi qeyd edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.
Erudin (Nümunə Student)	Tablet	2 x 15			Pharmacy Laboratories s.c	Polşa	01.06.2020	Xitam verilən müraciətlər		
Fa-Prost	Şam	1,5 qr	Qara qovaq qəncələrinin ekstraktı-80mq, Propolis ekstraktı-80mq, Şabalıd toxumu ekstraktı-80mq, Çobanyastığı çiçəklərinin ekstraktı-80mq, çiçək tozuçuları-80mq	Kakao yağı-1.1q	NPFK "EYM" LTD	Ukrayna	09.06.2020	Müsbət	T/99/2020	Ekspertizaya təqdim olunmuş "Fa-Prost, Konturlu yuvalı qablaşmada şam, 1.0x1.5q" ilibabəyhinə, antibakterial və antiseptik təsirə malik olan köməkçi tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Eksperiza nəticəsi
Febulus	toz	6 qr			Saşera-Med MMC	Rusiya	31.05.2020	Xitam verilən müraciətlər		
Ferapin	Şərbət	200ml	Royal jelly - 220 mg, Beetroot juice concentrate - 3400 mg, Vitamin A – 800 mqk, Vitamin E - 12 mg, Vitamin C - 80 mg.	Honey, propolis extract, sodium benzoate, potassium sorbate	Medex d.o.o	Sloveniya	30.06.2020	Müsbət	B/971/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FERAPIN (şərbət, 200 ml) adlı məhsul ameyvaların müalicəsi və profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müayyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ferractin	Kapsul	1	Vitamin B12 - 9 mcg, Folic acid - 500 mcg, Ferrous sulfate - 113.85 mg (Eq. 34.5 mg of iron), L-serine - 129 mg	Rice flour, Gelatine, Stearic acid, Sodium starch glycolate, Silica, Magnesium stearate	Gemini Pharmaceuticals, Inc	ABŞ	02.06.2020	Müsbət	B/797/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferractin (kapsul, №30 - seriya nömrəsi: 56284, istehsal tarixi: 01.06.2019, son istifadə tarixi: 01.06.2022) adlı məhsul damirin, fol turşusunun və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
FerVi-KiD	Şərbət	150 ml	Ferrous gluconate - 40.12 mg (eq.to Fe 5 mg), Magnesium citrate - 100 mg (eq.to Mg 13.5 mg), Ascorbic acid - 45 mg, Vitamin B1 - 0.75 mg, Vitamin B2 - 0.9 mg, Vitamin B3 - 10 mg, Vitamin B6 - 1 mg, Cyanocobalamin (0.1%) - 1.5 mg (eq.to Vitamin B12 1.5 mcg), Vitamin A - acetate - 4.6 mg (eq.to Retinol 1500 IU), Folic acid - 0.2 mg, Cholecalciferol - 0.95 mg (eq.to Vitamin D3 100 IU), Vitamin K2 (menaquinone) - 15 mg (eq.to vitamin K2.30 mcg), Calcium Pantothenate – 2.7 mg (eq.to 2.5 mg pantothenic acid)	Sorbitol solution, Glycerin vegetable, Sodium benzoate, Potassium sorbate, Dextrose, Orange flavour, Purified water, Tumeric essential oil	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	23.06.2020	Müsbət	B/926/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FerVi-KiD (şərbət 150 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fitin	örtüklü tablet	4 x 10	Phytin - 250 mg	Wheat starch, Microcrystalline cellulose (E460), Lactose monohydrate, Talc (E553b), Magnesium stearate (E470b), Purified water, Opadry II white 33G28707 (Hyromellose E464, Lactose monohydrate, Macrogol 3000 E1521, Triacetin E1518)	SOPHARMA AD	Bolqarıstan	22.06.2020	Müsbət	B/913/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitin (tablet, №40) adlı məhsul sinir sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşma içərisinə yerləşdirilmiş Azərbaycan dilində istifadə üzrə təlimatın "əks göstərişlər" bəndində 4 yaşdan aşağı uşaqlara əks göstəriş olduğu qeyd edildiyi halda, dosyada verilmiş təlimatda 2 yaşdan aşağı uşaqlara əks göstəriş olduğu qeyd edilib. Hər iki sənəddə "əks göstərişlər" bəndində "4 yaşdan aşağı uşaqlara əks göstəriş əlavə bənddə məlumatlandırılmalıdır".
FITOZOL	Şərbət	250 ml	Adi dağtarixununun (Tanacetum vulgare) çiçəklərinin duru ekstraktı - 24.55 ml, Çəliři istimaotu (qızılgəliři) (Centaurium umbellatum) onunun duru ekstraktı - 12.28 ml, Mixak (Syzgium aromaticum) qonçalarını duru ekstraktı - 4.84 ml	Saccharose, Glycerin, Pectin, Citric acid, Sodium benzoate, Purified distilled water	Herba Flora MMC	Azərbaycan	31.05.2020	Müsbət	B/780/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FITOZOL (şərbət, 250 ml) adlı məhsul mədə - bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıran, helmintozların müalicəsi və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müayyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Növbəti sertifikatlaşdırma qədər məhsulun texniki şərtlərini hazırlamağınız və müvafiq qaydada Respublika standartlaşdırma orqanları tərəfindən təsdiqləməyiniz zəruridir.
Fodium	Tablet	1	Folic acid - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) – 9 mcg, Potassium iodide - 0.1963 mg (Equivalent of 150 mcg iodine)	Matricaria chamomilla extract, Microcrystalline cellulose (E460), Magnesium stearate (E572), Sillicone dioxide (E551), Brown Nutrafcient 114F265031	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	04.06.2020	Müsbət	B/819/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fodium (tablet №50) adlı məhsul fol turşusu, B12 vitamini və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Formula 2. Vitamin & Mineral Complex Men / Formul 2. Kişilər üçün vitaminlər və minerallar kompleksi	Tablet	-	Premix, Mineral Vitamin FT 162849EU (Vitamin A - 680 mcg, Thiamine (Vitamin B1) - 1.6 mg, Vitamin B2 - 4 mg, Niacin (Vitamin PP) - 14 mg, Pantothenic acid (Vitamin B5) - 5.72 mg, Choline (Vitamin B4) - 82.5 mg, Vitamin B6 - 2 mg, Biotin (Vitamin B7) - 100 mcg, Folic acid (Vitamin B9) - 174 mcg, Vitamin B12 - 1.9 mcg, Vitamin C - 240 mg, Vitamin D3 - 10 mcg, Vitamin E - 30 mg, Vitamin K - 75 mcg, Beta-carotene - 0.72 mg, Iron - 5.58 mg, Iodine - 93 mcg, Calcium - 250 mg, Magnesium - 111.6 mg, Manganese - 1 mg, Copper - 0.5 mg, Selenium - 55 mcg, Phosphorus - 250 mg, Chromium - 40 mcg, Zinc - 8.7 mg) - 1100 mg	Microcrystalline cellulose, Coating, Sepifilm LP 770, Croscarmellose sodium, Polyethylene glycol 6000, Magnesium stearate (Magnesium - 0.9 mg), Stearic acid, Silicon dioxide, Iron oxide yellow (Iron - 0.42 mg)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	29.06.2020	Müsbət	B/950/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 2. Vitamin & Mineral Complex Men / Formul 2. Kişilər üçün vitaminlər və minerallar kompleksi (tablet, № 60) (Seriya nömrəsi: 1904760), istehsal tarixi: 03.03.2020, son istifadə tarixi: 03.03.2022) adlı məhsul kişilər üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun; "bioloji aktiv qida əlavəsi" ifadəsi "bioloji fəallığa malik qida əlavəsi" ilə əvəz olunsun. b) Rayda tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır. Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrin miqdarı göstərilmişdir, bu da fikrimizə yəqinləndir.
Formula 2. Vitamin & Mineral Complex Men / Formul 2. Kişilər üçün vitaminlər və minerallar kompleksi	Tablet	-	Premix, Mineral Vitamin FT 162849EU (Vitamin A - 680 mcg, Thiamine (Vitamin B1) - 1.6 mg, Vitamin B2 - 4 mg, Niacin (Vitamin PP) - 14 mg, Pantothenic acid (Vitamin B5) - 5.72 mg, Choline (Vitamin B4) - 82.5 mg, Vitamin B6 - 2 mg, Biotin (Vitamin B7) - 100 mcg, Folic acid (Vitamin B9) - 174 mcg, Vitamin B12 - 1.9 mcg, Vitamin C - 240 mg, Vitamin D3 - 10 mcg, Vitamin E - 30 mg, Vitamin K - 75 mcg, Beta-carotene - 0.72 mg, Iron - 5.58 mg, Iodine - 93 mcg, Calcium - 250 mg, Magnesium - 111.6 mg, Manganese - 1 mg, Copper - 0.5 mg, Selenium - 55 mcg, Phosphorus - 250 mg, Chromium - 40 mcg, Zinc - 8.7 mg) - 1100 mg	Microcrystalline cellulose, Coating, Sepifilm LP 770, Croscarmellose sodium, Polyethylene glycol 6000, Magnesium stearate (Magnesium - 0.9 mg), Stearic acid, Silicon dioxide, Iron oxide yellow (Iron - 0.42 mg)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	29.06.2020	Müsbət	B/951/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 2. Vitamin & Mineral Complex Men / Formul 2. Kişilər üçün vitaminlər və minerallar kompleksi (tablet, № 60) (Seriya nömrəsi: 199429F), istehsal tarixi: 18.01.2019, son istifadə tarixi: 18.01.2021) adlı məhsul kişilər üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun; "bioloji aktiv qida əlavəsi" ifadəsi "bioloji fəallığa malik qida əlavəsi" ilə əvəz olunsun. b) Rayda tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır. Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrin miqdarı göstərilmişdir, bu da fikrimizə yəqinləndir.
Formula 2. Vitamin & Mineral Complex Woman / Formul 2. Qadınlar üçün vitaminlər və minerallar kompleksi	Tablet	-	Premix, Mineral Vitamin FT 162849EU (Vitamin A - 425 mcg, Thiamine (Vitamin B1) - 1.6 mg, Vitamin B2 - 4 mg, Niacin (Vitamin PP) - 14 mg, Pantothenic acid (Vitamin B5) - 5.72 mg, Choline (Vitamin B4) - 82.5 mg, Vitamin B6 - 2 mg, Biotin (Vitamin B7) - 100 mcg, Folic acid (Vitamin B9) - 324 mcg, Vitamin B12 - 1.9 mcg, Vitamin C - 240 mg, Vitamin D3 - 10 mcg, Vitamin E - 30 mg, Vitamin K - 80 mcg, Beta-carotene - 0.45 mg, Iron - 12.94 mg, Iodine - 93 mcg, Calcium - 300 mg, Magnesium - 111.6 mg, Manganese - 1 mg, Copper - 0.5 mg, Selenium - 55 mcg, Phosphorus - 250 mg, Chromium - 40 mcg, Zinc - 8.7 mg) - 1200 mg	Microcrystalline cellulose, Coating, Sepifilm LP 770, Croscarmellose sodium, Polyethylene glycol 6000, Magnesium stearate (Magnesium - 0.9 mg), Stearic acid, Silicon dioxide, Iron oxide red (Iron - 0.06 mg)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	29.06.2020	Müsbət	B/957/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 2. Vitamin & Mineral Complex Woman / Formul 2. Qadınlar üçün vitaminlər və minerallar kompleksi (tablet, № 60) (Seriya nömrəsi: 199463B), istehsal tarixi: 22.02.2019, son istifadə tarixi: 22.02.2021) adlı məhsul qadınlar üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun; "bioloji aktiv qida əlavəsi" ifadəsi "bioloji fəallığa malik qida əlavəsi" ilə əvəz olunsun. b) Rayda tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır. Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrin miqdarı göstərilmişdir, bu da fikrimizə yəqinləndir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Formula 2. Vitamin & Mineral Complex Woman / Formul 2. Qadınlar üçün vitaminlər və mineral kompleks	Tablet	-	Premix, Mineral Vitamin FT 162849EU (Vitamin A - 425 mcg, Thiamine (Vitamin B1) - 1.6 mg, Vitamin B2 - 4 mg, Niacin (Vitamin PP) - 14 mg, Pantothenic acid (Vitamin B5) - 5.72 mg, Choline (Vitamin B4) - 82.5 mg, Vitamin B6 - 2 mg, Biotin (Vitamin B7) - 100 mcg, Folic acid (Vitamin B9) - 324 mcg, Vitamin B12 - 1.9 mcg, Vitamin C - 240 mg, Vitamin D3 - 10 mcg, Vitamin E - 30 mcg, Vitamin K - 80 mcg, Beta-carotene - 0.45 mg, Iron - 12.94 mg, Iodine - 93 mcg, Calcium - 300 mg, Magnesium - 111.6 mg, Manganese - 1 mg, Copper - 0.5 mg, Selenium - 55 mcg, Phosphorus - 250 mg, Chromium - 40 mcg, Zinc - 8.7 mg) - 1200 mg	Microcrystalline cellulose, Coating, Sepifilm LP 770, Croscarmellose sodium, Polyethylene glycol 6000, Magnesium stearate (Magnesium - 0.9 mg), Stearic acid, Silicon dioxide, Iron oxide red (Iron - 0.06 mg)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	29.06.2020	Müsbət	B/956/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 2. Vitamin & Mineral Complex Woman / Formul 2. Qadınlar üçün vitaminlər və mineral kompleks (tablet, № 60) (Seriya nömrəsi: 190493D - istehsal tarixi: 04.03.2020, son istifadə tarixi: 04.03.2022) adlı məhsul qadınlar üçün vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun; "bioloji aktiv qida əlavəsi" ifadəsi "bioloji fəallıqda məlik qida əlavəsi" ilə əvəz olunsun. b) Rəydə tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır. Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrin miqdarı göstərilmişdir, bu da fikrimizə uyğun deyildir.
Frikold	Boğaz üçün sprey	30 ml	Eucalyptus extract-1.8g, Chamomile extract-1.8g, Cetraria islandica-1.8g, Salvia extract-1.8g, Glycerin-2.4g, Polisorbat-1.2g, Sodium saccharin-0.045g, Eucalyptus globulus oil-0.06g, Polyvinylpyrrolidone-0.06g, Mentol essential oil-0.06g	Thymol, Allantoin, Chlorhexidine, Polysorbate, Pure water	NPL Fitoprodukt MMC	Ukrayna	02.06.2020	Müsbət	T/88/2020	Ekspertizaya təqdim olunmuş "Frikold, Boğaz üçün sprey, 30 ml" adlı məhsul ağız boşluğunun və boğazın infeksiyon itihabı zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil.
Fubos	Tablet	3x10	Boswellia serrata standardised extract 90% boswellic acid - 350 mg, Laminaria japonica, standardised extract 85%, e.q 100 mg Fucoïdan - 120 mg, Beta-glucan standardised extract 80% polysaccharide - 100 mg	Microcrystalline cellulose, Croscarmellose sodium, Magnesium stearate, Silicone dioxide	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	01.06.2020	Müsbət	B/788/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fubos (tablet, № 30) adlı məhsul bir çox xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gamalon plus	Şərbət	100 ml	GABA (Gamma Aminobutyric Acid) - 75 mg, Glycine - 37 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 2 mg) - 2.43 mg, Glutamine - 25 mg, Magnesium sulfate monohydrate (Magnesium - 25 mg) - 142.05 mg	Deionized water, Sugar, Glycerin, Lemon flavor, Citric acid, Sodium benzoate, Potassium sorbate, Sucralose	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	11.06.2020	Müsbət	B/857/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gamalon plus (şərbət, 100 ml) adlı məhsul MSS-nin fəallıqatını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibinin rəy və tərkibə aid sənədə uyğun olaraq qeyd edilməsi, komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi. b) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "BFMQƏ" yazısının düzgün qeyd edilməsi, "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazısının və rəyə uyğun olaraq "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Gammaşiron Forte	Kapsul	-			Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti	Türkiyə	19.05.2020	Xitam verilən müraciətlər		"Zero Pharma MMC" tərəfindən 15.04.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti" şirkətinin istehsal etdiyi GSN1001 seriyalı Gammaşiron Forte (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənəd birin göstəricilərinə uyğun deyildir. Orta çəkisi: dolu kap. 620,11 mq (80,7mqz. 10%), tər. b. 1524,3m q (690,410%) - -U Y Ü L U N D E Y L. Xolin məhsulda hansı birləşmə şəklində daxil olması göstərilmişdir. Tərkibə aid sənədə məhsulun tərkibinə daxil olan maddələrin miqdarının hansı ölçü vahidi ilə ifadə olunduğu göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsinə əsaslandırılmış hesab olunmur.
Gold KRILL	Kapsul	2 x 15	Lipid extract from Antarctic Krill oil (Euphausia superba) - 500 mg	Fish oil, Gelatin	Olimp Laboratories Sp. z.o.o	Polşa	03.06.2020	Müsbət	B/806/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold KRILL (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "Farmakoloji təsirlər" bəndi "Məhsulun xüsusiyyətləri" bəndi ilə əvəz olunsun. Belə ki, BFMQƏ-ler bu təsirlərə malik olmur.
Gold Omega 3	Kapsul	2x30	Fsh oil concentrate (source of omega-3 acids) - 1000 mg (Eicosapentaenoic acid 33% EPA - 330 mg, Docosahexaenoic acid 22% DHA - 220 mg, Other omega-3 fatty acids 10% - 100 mg), Vitamin E (mg α-TE) - 12 mg	Capsule (gelatine, humectant-glycerol, water)	Olimp Laboratories Sp. z.o.o	Polşa	10.06.2020	Müsbət	B/854/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Omega 3 (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standart 100% Isolate Chocolate Bliss	toz	744 g	Hydrolyzed Whey Protein Isolate - 19 g, Whey Protein Isolate - 6 g	Cocoa, Natural & Artificial, Lecithin, Salt, Sucralose	Optimum Nutrition	ABŞ	11.06.2020	Müsbət	B/860/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standart 100% Isolate Chocolate Bliss (toz 744 g) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Greenflora	Kapsul	20	Lactobacillus acidophilus – 1x10 ⁹ CFU, Lactobacillus casei - 1x10 ⁹ CFU, Lactobacillus plantarum - 1x10 ⁹ CFU, Lactobacillus bulgaricus – 0.5x10 ⁷ CFU, Bifidobacterium longum - 0.5x10 ⁷ CFU, Bifidobacterium infantis - 0.5x10 ⁷ CFU, Bifidobacterium breve - 0.5x10 ⁷ CFU, Bifidobacterium bifidum – 0.5x10 ⁹ CFU, Streptococcus thermophilus - 0.5x10 ⁹ CFU, Zinc – 10 mg	İnulin, Gelatin	Universe Pharma İlaç Sənayi və Ticarət LTD. ŞTİ	Türkiyə	03.06.2020	Müsbət	B/815/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Greenflora (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefalik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Helmiton	Şərbət	100 ml	Juglans regia fruits, peel liquid extract - 500 mg, Polypodium virginianum whole plant fruit liquid extract - 40 mg, Cucurbita seminibus seed liquid extract - 250 mg, Tanacetum vulgare flower liquid extract - 250 mg, Syzygium aromaticum flower liquid extract - 5 mg, Allium sativum bulb liquid extract - 250 mg, Zingiber officinale rhizome liquid extract - 100 mg, Vitis vinifera seed liquid extract - 40 mg, Citrus paradisi fruit seed liquid extract - 40 mg	Carob syrup, Glycerin, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Deionize water	Ensa MNS GIDA Tədqiqatları Üretim və Araştırma Merkezi	Türkiyə	01.06.2020	Müsbət	B/789/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HELMITON(şərbət, № 30) adlı məhsul müxtəlif mənşəli qurd invazyalarını zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefalik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Şərbət rəyə uyğun olaraq göstərilmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Eksperiza nəticəsi
Hepadiet	Tablet	-	Artichoke (Cynara scolymus) leaves powder - 200 mg, Choline bitartrate - 100 mg, Milk thistle (Silybum marianum) fruits d.e. 2 % silymarin - 80 mg, Inositol - 40 mg, L-methionine - 40 mg, Dandelion (Taraxacum officinale) root d.e. 2 % inulin - 30 mg, Vitamin B6 - 1 mg	Dicalcium phosphate, Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	ESİ S.p.A	İtaliya	09.06.2020	Müsbət	B/845/2020	<p>aqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepadiet (tablet, № 45) adlı məhsul (Seriya nömrəsi: V315D, istehsal tarixi: 01.11.2018, son istifadə tarixi: 01.11.2021) qaraciyərin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimatın üzərində tərkib, xüsusən də köməkçi maddələr rəyə uyğun olaraq göstərilmiş (istehsalçının tərkibə aid təqdim etdiyi sənədə əsasən) və Azərbaycan dilinə düzgün tərcümə edilmişdir.</p> <p>b) İstifadə qaydalarında "təbii" sözü "tablet" ilə əvəz olunmuşdur.</p> <p>c) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib edilmişdir.</p> <p>d) Əvvəlki rəyimizdə göstərdiyimiz nöqsanlar yenidən təqdim olunmuş nümunədə və dosyada nəzərdən keçirilmişdir.</p>
Hepanat	Şərbət	100 ml	Adi alaçaqal (Silybum marianum) toxumlarının duru ekstraktı - 8 ml, Qumluq ödotu (Solmazçıyay) (Helichrysum arenarum) çiçəyinin duru ekstraktı - 8 ml, İtburunu (Rosa canina) meyvəsinin duru ekstraktı - 8 ml, Adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı - 8 ml, Adi zəyərek (Linum usitatissimum) toxumunu duru ekstraktı - 4.6 ml, Adi dazi (Hypericum perforatum) otunun duru ekstraktı - 4.6 ml, Üçbölümlü üçbarmaq (yatiqqaqal) (Bidens tripartita) otunu duru ekstraktı - 4.6 ml	Saccharose, Glycerin, Pectin, Citric acid, Sodium benzoate, Purified distilled water	Herba Flora MMC	Azərbaycan	31.05.2020	Müsbət	B/778/2020	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HEPANAT (şərbət, 100 ml) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: Növbəti sertifikatlaşdırma qədər məhsulun texniki şərtlərini hazırlamağınız və müvafiq qaydada Respublika standartlaşdırma orqanları tərəfindən təsdiqləməyiniz zəruridir.</p>
Hepaşok	Kapsul	3x10	Dry extract of artichoke (Cynara scolymus, leaves) - 201 mg, Dry extract of milk thistle (Silybum marianum, seeds) - 49.25 mg, Pollen - 125 mg	Silicon dioxide	Medex d.o.o	Sloveniya	25.06.2020	Müsbət	B/939/2020	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepaşok (kapsul № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Herbalfeline Max / Herbalayflayn Maks	Kapsul	2 x 15	DL-alpha tocopherol (Vitamin E - 2.7 mg) - 3 mg, Fish oil 60% MIN TG (Polyunsaturated fatty acids (Omega-3 - 630 mg), DHA - 216 mg, EPA - 378 mg) - 1063 mg	Peppermint oil, Thyme oil, Corn starch, Glycerine, Carrageenan gum, Sodium phosphate dibasic anhydrous	Catalent Italy S.p.A	İtaliya	10.06.2020	Müsbət	B/855/2020	<p>Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HERBALFELINE MAX/HERBALAYFLAYN MAKS (kapsul, № 30) (Seriya nömrəsi: J59415A, istehsal tarixi: 15.01.2019, son istifadə tarixi: 15.01.2021) adlı məhsul omega-3 doymamış yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Honey Go	Mikro-imalə	3q	Mallow glycerin extract U.A-98%, Honey-2%	Ayrıca qeyd edilməmişdir	New Fa Dem Srl	İtaliya	19.06.2020	Müsbət	T/113/2020	<p>Eksperizaya təqdim olunmuş "Honey Go, Mikro-imalə, 6x3q", adlı məhsul qəbzəyin müalicəsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Rəy №	Ekspertiza nəticəsi
İmmun-Intercell akut	Kapsul	2x10	Vitamin C(as Ascorbic acid)- 350 mg;Zinc(Zinc-bis glycinate)-10 mg;Selenium(as Sodium selenite)- 100 mkq;Vitamin D3(as Cholecalciferol)- 20 mkq(800 İ.U.)Bacterium cultures(Bifidobakterium bifidum,B.breve,B.longum, Lactobacillus acidophilus,L.casei,L.reuteri,L.rhamnosus,L.plantarum,L.lactis,Enterococcus faecium)-5 billion CFU(colony forming units),Inulin-20 mg.	microcrystalline cellulose,capsula shell(cellulose-HPMC),potato starch,magnesium stearate.	İntercell Pharma GmbH	Almaniya	30.06.2020	Müsbət	B/961/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmun-Intercell akut (kapsul, № 20) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. 2)İstifadə üzrə təlimatda köməkçi maddələr göstərilmiş, yaş həddi rəyə uyğun olaraq göstərilmiş,"Əks göstəricilər" bəndində 1 və 2-ci cümlələr "xəbərdarlıq" bəndində göstərilmiş. 3)"qida əlavəsi" ifadəsi "bioloji fəallığa malik qida əlavəsi" ilə əvəz olunsun.
İmmunomix Plus	Şərbət	210 q	Mallow (Malva sylvestris) mucilage leaves freeze-dried extract - 9.1 mg, Echinacea pallida root multifraction freeze-dried-extract (Echina 2-LMF) - 3 mg, Black Elderberry (Sambucus nigra) fruits concentrate juice - 40.5 mg	Strawberry natural flavour, Sugar Cane, Water, Lemon natural flavour, Honey	Aboca S.p.A	İtaliya	01.06.2020	Müsbət	B/786/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İMMUNOMIX PLUS (şərbət, 210 q) (Seriya nömrəsi: 19K0426, istehsal tarixi: 07.11.2019, son istifadə tarixi: 06.11.2021) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadə göstəricilərinə görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur.Bela ki, təqdim olunan nümunənin qablaşdırmasında Azərbaycan dilində stiker yoxdur. b) Qablaşdırma üzərində "istifadə qaydası" bəndi rəyə müvafiq olaraq qeyd edilməlidir.
İmunol	Şərbət	150 ml	Echinaceae Extract - 300 mg, 1,3/1,6 Beta Glucan - 50 mg, Propolis - 3.5 mg, Vitamin C - 40 mg, Zinc Sulfate Monohydrate - 13.72 mg	Distilled water, Inverted sugar, Honey, Xanthan gum, Potassium sorbate, Strawberry flavored	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	25.06.2020	Müsbət	B/947/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunol(şərbət, 150 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırmaq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur(təqdim olunan nümunənin üzərində Azərbaycan dilində tərtib olunmuş stiker və istifadə üzrə təlimatda deyil). 2)Yaş həddi və əks göstəricilər rəyə uyğun olaraq göstərilmiş.
İndolex	Kapsul	6 x 10	Vitex agnus castus L. fruit(seed) dry extract- 150 mg, Black Cohosh (Cimicifuga racemosa) root and rhizome dry extract- 40 mg, Camellia sinensis leaves dry extract - 30 mg, Soy isoflavons - 30 mg	Microcrystalline cellulose, Bovine gelatin, Magnesium stearate, Silicon dioxide	Medicure İlaç Sənaye və Ticarət Ltd. Şti	Türkiyə	10.06.2020	Müsbət	B/851/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İNDOLEX(kapsul, № 60) adlı qadınlarda hormonal balans tənzimləmək üçün tövsiyə olunan BFMQƏ məhsul müxtəlif infeksiyalara qarşı müqaviməti yaxşılaşdırılmasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Ironlink Kids (Ayronlink uşaqlar üçün)	məhlul	8 ml x 10	Iron (AB-Fortis) (Iron - 10 mg) - 25 mg	Water, Sodium carboxymethylcellulose, Potassium sorbate, Sucralose, Sweetish caramel liquid flavour, Sodium benzoate, Citric acid	Pharmalink S.L.	İspaniya	04.06.2020	Müsbət	B/824/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ironlink Kids (Ayronlink uşaqlar üçün)(məhlul, 8 ml № 10 ml) adlı məhsul dəmir ingredientinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)"İstifadə qaydası" bəndində yaş həddinin qeyd edilməsi b)"Əks göstərişlər" bəndində "Məhsulun tərkibində Ekspertizaya təqdim olunmuş "İsiprokt, rektal krem, 30q", adlı məhsul hemoroid xəstəliyinin müalicəsində və rektal seltik qışqının normallaşdırılması proseslərində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İsiprokt	rektal krem	1	Purified water-94.3%, Dimethicone-3%, Cosmedia SP-1.3%, Isocide BAS-0.8%, Eumulgin SG-0.5%, Sodium hyaluronate butyrate-0.1%	Ayrıca qeyd edilməmişdir	New Fa Dem Srl	İtaliya	19.06.2020	Müsbət	T/112/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Iso Faster (toz, 400 q (Seriya nömrəsi: 121912 PL, istehsal tarixi: 01.11.2019, son istifadə tarixi: 01.11.2021)) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Iso Faster (orange)	toz	400 q	Carbohydrates complex: (maltodextrin - 19.074 g, saccharose - 16.280 g, fructose - 1.665 g), Sodium chloride - 0.5 g, Potassium carbonate - 0.173 g, Calcium salts of orthophosphoric acid - 0.216 g, Magnesium carbonate - 0.133 g, Vitamin C (L-ascorbic acid) - 0.04 g	Citric acid, Aromas, Beta carotene	TREC NUTRITION Sp. z o.o.	Poľşa	24.06.2020	Müsbət	B/938/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Iso Faster (toz, 400 q (Seriya nömrəsi: 121912 PL, istehsal tarixi: 01.11.2019, son istifadə tarixi: 01.11.2021)) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
J-Cain	Krem	500 q	Stearyl Alcohol-30 mg, Purified water-40mg, Carbomer-2ppm, Propylene glycol-9mg, Lidocaine KP-1mg/10.56%	Ayrıca qeyd edilməmişdir	CHA Meditech Co., Ltd.	Cənubi Koreya	24.06.2020	Müsbət	T/118/2020	Ekspertizaya təqdim olunmuş "J-Cain,Krem 500q" adlı məhsul kosmetologiyada xarici istifadə üçün keyləyici kimi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Kalavit	Şərbət	200 ml	Calcium citrate - 300 mg, Phytin - 100 mg, Phosphorus - 100 mg, Vitamin D3 - 10 mcg, Zinc sulfate - 6 mcg	Tutti frutti aroma, Potassium sorbate, Xanthan gum, Sorbitol, Deionized water	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gıda Turizm İtli. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	03.06.2020	Müsbət	B/805/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalavit (şərbət, 200 ml) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq göstərilsin.
Kapitos	Tablet	-	Zinc gluconate (eq.to 10 mg Zinc) - 75 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicone dioxide	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	16.06.2020	Müsbət	B/882/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kapitos (tablet, № 30) (Seriya nömrəsi: 4930420, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kartibrain	Kapsul	5 x 10	Fish oil - 950 mg, Omega-3 - 640 mg, EPA - 340 mg, DHA - 235 mg, Astaxanthin - 110 mcg	Rosae oleum	Saşera-Med MMC	Rusiya	31.05.2020	Müsbət	B/771/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kartibrain (kapsul, №50) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və təlimatda məhsulun tərkibində olan komponentlərin beyməhsul eyni adlarının qeyd edilməsi, köməkçi maddələrin tərkibə aid sənədə və rəyə uyğun olaraq qeyd edilməsi b)Qablaşmada "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi c)Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Həkim göstərişi ilə dozalanma dəyişdirilə bilər" yazısının "Digər hallarda həkim ilə məsləhətləşməli" yazısı ilə əvəz edilməsi və

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
K-Enzyme 10000	Kapsul	1	Pancreatin powder - 150 mg, Turmeric(ground) - 100 mg	Fibrex, Magnesium stearate, Gelatin (capsule shell)	Norafchema (for Lotos Pharma ltd.)	Litva	23.06.2020	Müsbət	B/924/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən K-Enzyme 10000(kapsul № 10) adı məhsul (Seriya nömrəsi: 030320 , istehsal tarixi: 27.03.2020, son istifadə tarixi: 01.03.2023)həzm prosesini yaxşılaşdırmaq üçün təsiredici maddələrlə birləşdirilmiş gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilmiş(lipaza, amilaza, proteazanın miqdarı istehsalçının tərkib haqqında sənədə göstərilə bilər)
Kids Vital	Şərbət	200 ml	Lisynə - 80 mg, Vitamin C - 60 mg, Magnesium - 20 mg, Iron - 14 mg, Zinc - 10 mg, Niacin (NE) - 10 mg, Vitamin E (α-TE) - 6 mg, Pantothenic acid - 5 mg, Vitamin B1 - 3 mg, Vitamin B2 - 3 mg, Vitamin B6 - 2 mg, Vitamin A (RE) - 900 mcg, Vitamin D3 - 5 mcg, Vitamin B12 - 3 mcg	Water, Sorbitol, Fructose, Malic acid, Concentrated fruit juice orange, Citric acid, flavour orange, Guar gum, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Sodium cyclamate, S.Acesulfame K, Cochenille red, Saccharin.	C.Hedenkamp GmbH&Co.KG (for Sunlife Produktions und Vertriebsgesellschaft mbh)	Almaniya	19.06.2020	Müsbət	B/705/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kids Vital (şərbət 200 ml) adı məhsul vitamin və mineralın əlavə mənəfi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil.□ Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması, istifadə üzrə təlimatın yuxarıda "qida əlavəsi"nin "bioloji fəallığı malik qida əlavəsi" ilə əvəz olunması zəruridir.
Lactofar	Kapsul	1 x 10	Saccharomyces boulardii (5 x 109 cfu/g) - 250 mg, Chamomile (Matricaria recutita) flower dry extract 4:1 - 100 mg	Fibrex, Fatty acid magnesium salts (Magnesium stearate), Gelatin	Norafchema (Solepharma üçün)	Litva	24.06.2020	Müsbət	B/934/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LACTOFAR (kapsul, № 10) (Seriya nömrəsi: 150420, istehsal tarixi: 21.04.2020, son istifadə tarixi: 01.04.2022) adı məhsul Bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərilinə görə dərman vasitəsi deyil.
Lactolac	məhlul	180 ml	Lactulose – 1333 ml, Fennel extract (Foeniculum vulgare, fruit) – 400 mg, Inulin – 166 mg, L-ascorbic acid – 10 mg, Thiamine hydrochloride – 1.04 mg, Pyridoxine hydrochloride – 0.86 mg	Deionized water, Aroma, Potassium sorbate, Sodium benzoate	Botafarma Sağlık Ürünleri Tic. ve San. İtd.Şti	Türkiyə	18.06.2020	Müsbət	B/904/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lactolac (məhlul 180 ml) adı məhsul mədə-bağırsaq sisteminin fəalliyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: yaş həddi rəyə uyğun olaraq düzəldilsin.
Laksoren	Kapsul	2x15	Senna (Cassia angustifolia, maltodextrins) leaves d.e. 7% Sennosides - 100 mg, Frangula (Rhamnus frangula L. maltodextrins) bark d.e. 8% Glucofrangulin - 100 mg, Aloe (Aloe vera L. maltodextrins) dried juice d.e. 10% Barbaloin – 50 mg, Fennel (Foeniculum vulgare Mill. maltodextrins) fruit d.e. 1% essential Oil - 25 mg, Mallow (Malva sylvestris L. maltodextrins) leaves d.e. 30% Polysaccharides - 25 mg, Glycine - 10 mg, Vitamin B12 - 1.02 mcg (pure Vitamin B12 content 1.00 mcg)	Food gelatin (shell), Magnesium oxide, Magnesium salts of fatty acids, Silicon dioxide, Microcrystalline cellulose	Erbozeta S.p.A	San-Marino	12.06.2020	Müsbət	B/867/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laksoren (kapsul № 30) adı məhsul qəbzlik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Largovit kids	Şərbət	120 ml	Vitamin A-acetate, eq. to 2500 IU - 7.14 mg, Vitamin C (Ascorbic acid) - 150 mg, Vitamin D3 eq. to 400 IU - 4 mg, Vitamin E, 50 % eq. to 30 mg Vitamin E - 60 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.5 mg, Vitamin B2 (Riboflavine) - 1.5 mg, Vitamin B3 (Niacinamide) - 10 mg, Calcium pantothenate, eq. to 5 mg Vitamin B5 - 5.4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B7 (Biotin) - 0.025 mg, Vitamin B9 (Folic acid) - 0.3 mg, Vitamin B12, 0.1% (Cyanocobalamin) eq. to 5 mcg Vitamin B12 - 5 mg, Zinc gluconate (eq. to 10 mg Zn) - 69.7 mg, Potassium iodide (eq. to 90 mcg) - 0.1 mg	Sorbitol solution 70%, Glycerine vegetable, Guar gum, Sodium benzoate, Propylenglycol, Banana flavour, Purified water	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	03.06.2020	Müsbət	B/813/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Largovit kids (şərbət, 120 ml) adı məhsul bəzi vitamin və mineralın əlavə mənəfi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lineks uşaqlar üçün	Daxilə qəbulu üçün məhlul-damcı	8 ml	Bifidobacterium animalis subsp. lactis - 51 mg	Sucrose, Maltodextrin, Sodium ascorbate, High Sunflower oil(Sunflower oil, DL-α tocopherol, citric acid)	Biofarma S.p.A	İtaliya	08.06.2020	Müsbət	B/836/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LINEKS UŞAQLAR ÜÇÜN(daxilə qəbul üçün damcı, 8 ml) adı məhsul uşaqlarda bağırsaq mikroflorasını tənzimləmək üçün BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Eksperiza nəticəsi
Lineks uşaqlar üçün damcı	Damcı	8 ml			Biofarma S.p.A	İtaliya	10.06.2020	Xitam verilən müraciətlər		
Litosan	Kapsul	3 x 10	Cranberry (Vaccinium oxycoccos) fruit dry extract - 250 mg, Uva-ursi (Arctostaphylos Uva -ursi) leaf dry extract (3:1), standardized to 20.3% arbutine anhydrous - 80 mg, Vitamin C - 50 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	30.06.2020	Müsbət	B/967/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Litosan (kapsul №30) adlı məhsul sidiq yollarının iltihabi xəstəliklərinin müalicəsi zamanı köməkçi vasitə kimi və profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə
Locas	Tablet	2 x 15	Artichoke (Cynara scolymus L.) leaves dry extract standardized 2.5% as caffeoylquinic acid calc.as chlorogenic acid - 200 mg, Milk thistle (Silybum marianum (L.) Gaertn.) fruit dry extract standardized 15% silymarin - 20 mg	Vegetal magnesium stearate, Microcrystalline cellulose, Silica	Gricar Chemical SRL	İtaliya	02.06.2020	Müsbət	B/796/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Locas (tablet, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lumiksa	Oftalmoloji məhlul	10 ml	Cross-linked hyaluronic acid 0.15 %, mix Liposome 10 % Phospholipids 6%, Crocine 0.0005 %	Deionized water, Boric acid, Sodium tetraborate, Sodium chloride, Sodium edetate	FB Vision S.r.l	İtaliya	02.06.2020	Müsbət	T/90/2020	Eksperizaya təqdim olunmuş "Lumiksa, Oftalmoloji məhlul, 10 ml, plastik flakonda" adlı məhsul göz gurluğu zamanı nəmliyə təsir göstərən tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
L-zerin	Şərbət	100ml			Medicure İlaç Sənayə və Ticarət Ltd. Şti	Türkiyə	19.05.2020	Xitam verilən müraciətlər		
MagTone	Kapsul	3 x 10	Magnesium citrate - 618 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Melissa officinalis leaves dry extract - 25 mg	Cornstarch, Natural gelatin	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	04.06.2020	Müsbət	B/820/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MagTone (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Tərkib rəyə uyğun olaraq göstərilən (istehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən). b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Ricinli"
Makafertil	Kapsul	6 x 15	Maca (Lepidium mejenii) root extract - 280 mg	Magnesium stearate, Silicon dioxide, Gelatin, Titanium dioxide	Global Pharma CM SP.Z.O.O	Poşa	10.06.2020	Müsbət	B/853/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Makafertil (kapsul, №90) adlı məhsul reproduktiv fəaliyyəti yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma və təlimatda məhsulun tərkibində olan bitki komponentinin texnoloji formasının (ekstrakt) düzgün qeyd edilməsi, "istifadə qaydası bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi və qablaşma üzərində istehsal, son istifadə və seriya nömrəsinin qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Eksperiza nəticəsi
Maribiol	Kapsul	4 x 20	Shark liver oil - 500 mg (Alkylglycerols 100 mg)	Bovine gelatin, Glycerol (E422), Water	AO LYSI	İslandiya	29.06.2020	Müsbət	B/955/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maribiol (kapsul, №80, seriya nömrəsi: B4719 , istehsal tarixi: 01.11.2018, son istifadə tarixi: 01.11.2021) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı etim adları təqdim olunmayıb.
Maribiol kids	məhlul	240ml	Total Omega-3 fatty acids - 1541 mg (EPA (as Acidum eicosapentaenoic) - 736 mg, DHA (as Acidum docosahexaenoic) - 460 mg) □	Lemon flavour, Mixed tocopherols, Diisononyl phthalate, Dietyl hexyl phthalate, Cholecalciferol, Dibutyl phthalate	AO LYSI	İslandiya	23.06.2020	Müsbət	B/923/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MARIBIOL KIDS (davax qəbul üçün məhlul, 240 ml - seriya nömrəsi:F00066404 , istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Təqdim olunan nümunənin içərisində istifadə üzrə təlimat mövcud deyildir.
Maximuno	Yumşaq çeynənən gel kapsullar	1			GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD. ŞTİ.	Türkiyə	24.06.2020	Xitam verilən müraciətlər		"Avita" MMC – nin 07.05.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti" şirkətinin istehsalı olan Maximuno (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizi zamanı məhsulun tərkibində beta-glukan, C və E vitaminləri, Sink minerali və flavonoidlər aşkar edilmişdir. Həmçinin, məhsulun tərkibində onun stabilliyini qorumaq məqsədilə heç bir köməkçi maddə istifadə edilməyib. Buna da ifadə olaraq bildiririk ki, Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.
Medyum Drop	Qulaq damcısı	15ml	Almond Oil (Prunus Dulcis Oil)-40mg, Melissa Extract (Melissa Officinalis)-20mg	Ayrıca qeyd edilməmişdir	Vitamin Grup İlaç Makina Kozmetik Bioteknoloji və Tarım Ürünleri Gıda Turizm İlin. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	04.06.2020	Müsbət	T/92/2020	Ekspertizaya təqdim olunmuş "Medyum Drop, Qulaq damcısı, 1x15 ml", adlı məhsul qulaq ağrıları zamanı sakitləşdirici vasitə kimi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Mega Marine Fish Oil	məhlul	150 ml	Fish oil (EPA - 625 mg, DHA - 342 mg) - 1250 mg	Deionized water, Glycerol, Xanthan gum, Trisodium citrate dihydrate, Polysorbate - 20, Citric acid, Sodium benzoate, Orange flavour	Universe Pharma İlaç Sənayi ve Ticaret LTD. ŞTİ	Türkiyə	31.05.2020	Müsbət	B/773/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mega Marine Fish Oil (məhlul, 150 ml) adlı məhsul doymamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun tərkibində olan komponentlərin beynəlxalq etim adı ilə yanaşı Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi, təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Uşaqların əli çətməyən yerdə saxdayın"; "Hamiləlik və laktasiya dövründə, ..."

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Eksperiza nəticəsi
Melafibre	daxilə qəbul üçün məhlul	300ml	Lactulose solution 62% w/v - 4 g, Fructo-oligosaccharides (FOS) - 4 g, Taraxacum officinale Weber (Dandelion) root fluid extract - 37.5 mg, Aloe vera L. (Aloe) juice fluid extract - 37.5 mg, Ulmus campestris L. (Eim) bark fluid extract - 37.5 mg, Inulin - 1.5 mg, Vitamin B1 (as Thiamine Hydrochloride) - 1.21 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) - 1.21 mg	Water, Glycerol, Flavouring, Sodium Benzoate, Potassium Sorbate, Sorbic Acid, Citric Acid, Polysorbate 20, Sucralose, Sodium Saccharin	STAR DUST PRODUCTION S.R.L.	İtaliya	30.06.2020	Müsbət	B/962/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MELAFIBRE (daxilə qəbul üçün məhlul, 300 ml) adlı məhsul (Seriya nömrəsi: 18143, istehsal tarixi: 01.07.2018 - son istifadə tarixi: 01.07.2021) bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Melatonque Rapid	Daxilə qəbul üçün məhlul	30 ml	Melatonin - 50 mg, Passiflora incarnata glycerinated extract - 750 mg, Valeriana officinalis glycerinated extract - 1000 mg, Eschscholzia californica glycerinated extract - 750 mg	Citric acid anhydrous, Potassium sorbate, Sodium benzoate, Orange liquid aroma, Sucralose, Acesulfame, Instant caramel, Demineralized water	Laboratorios Anur, S.L.U.,	İspaniya	03.06.2020	Müsbət	B/804/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melatonque Rapid (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.
Melaz	Kapsul	3 x 10	Valeriana officinalis root extract 4:1 - 20 mg, Melissa officinalis leaves extract - 10 mg, Mentha piperita leaves extract - 10 mg, Melatonin - 1 mg	Microcrystalline cellulose (E 460), Magnesium stearate (E 470 b), Silicon dioxide (E 551), Capsule (Gelatin, Titanium dioxide (E 171), Iron oxide (E172))	Fortex Nutraceutical LTD	Bolqarıstan	23.06.2020	Müsbət	B/920/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melaz (kapsul, №30) adlı məhsul sinir-sistemini sakitləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Melifer	Kapsul	2 x 15	Ferrous fumarate - 120 mg, Folic acid - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg, Vitamin C (Ascorbic acid) - 80 mg	Microcrystalline cellulose, Gelatin, Magnesium stearate, Silicone dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	22.06.2020	Müsbət	B/914/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melifer (kapsul, №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Melosedin	Tablet	2 x 15	L-tryptophan - 100 mg, Magnesium (as Magnesium oxide) - 80 mg, Valeriana officinalis root dry extract - 25 mg, Matricaria chamomilla flower dry extract - 25 mg, Melissa officinalis leaves dry extract - 25 mg, Eschscholzia californica aerial parts dry extract - 25 mg, Tilia cordata inflorescences dry extract - 20 mg, Lavandula officinalis flowering tops dry extract - 20 mg, Passiflora incarnata flowering aerial parts dry extract - 9 mg	Calcium phosphate, Microcrystalline cellulose, Sodium croscarmellose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide, Iron oxide Tablet coating: Hydroxypropylmethylcellulose, Microcrystalline cellulose, Stearic acid, Glycerin, Titanium oxide	Labomar SPA	İtaliya	03.06.2020	Müsbət	B/807/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melosedin (tablet, № 30) adlı məhsul (Seriya nömrəsi: J0169A, istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 01.07.2022) MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MemoNorm	Daxilə qəbul üçün məhlul	10 ml	Choline bitartrate (Choline - 50 mg) - 0.123 mg, Eleutherococcus senticosus root hydroglyceric extract E/D 2:1 - 79.2 mg, Rhodiola rosea root dry extract tit.3% in total rosavins - 79.2 mg, Ginkgo biloba lea dry extract tit.6% in flavonol glycosides - 65.6 mg, Schisandra chinensis fruit dry extract tit.5% in schisanthrins - 39.6 mg Homotaurine - 56.5 mg, Pyridoxine hydrochloride (Pyridoxine - 1.85 mg) - 2.87 mg	Maltodextrin, Silicon dioxide, Water, Fructose, Lemon flavour, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Citric acid	BioDue S.p.A	İtaliya	22.06.2020	Müsbət	B/919/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memonorm (daxilə qəbul üçün məhlul № 10 ml x10) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşma və təlimatda məhsulun tərkibinin rəyə uyğun olaraq qeyd edilməsi b) Rəyə uyğun olaraq "əks göstərişlər" bəndinin qeyd edilməsi c) Təlimatda "istifadə qaydası" bəndində "müalicə həkimli dozanı dəyişə bilər" yazısının, "Digər hallarda həkim ilə məsləhətləşməli" yazısı ilə əvəz edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Eksperiza nəticəsi
Mersobil	Tablet	15 x 2	Citicoline - 200 mg, Ginkgo biloba standardised extract, (as flavone glycoside ≥ 24% - 5 mg) - 40 mg	Microcrystalline cellulose, Croscarmellose, Magnesium stearate, Silicon dioxide, Brown Nutraflucient 114F265032	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	12.06.2020	Müsbət	B/869/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mersobil (tablet, № 30) (Seriya nömrəsi: 8740220 ; istehsal tarixi: 01.02.2020; son istifadə tarixi: 01.02.2023) adlı məhsul Beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Migrafen	Kapsul	3x10			SUNMED İlaç Kozmetik Gıda İmalat San.Tic.LTD ŞTİ	Türkiyə	01.06.2020	Xitam verilən müraciətlər		"Lilit" MMC – nin 13.04.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "SUNMED İlaç Kozmetik və Gıda Ürün.San.ve Tic.Ltd.Şti" şirkətinin istehsalı olan Miqrafen (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 0,6315q (0,649 - 0,775q); tərkibi: 0,5100q (0,529 - 0,655q) olaraq aşkar edilmişdir. Hemçinin, məhsulun tərkibində olan Ağ söyüd və Dağ tarixunu bitkilərinin texnoloji forması barədə qeyd edilən məlumat Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat, qablaşma və tərkibə aid sənədə uyunsuzluq təşkil edir. Bundan başqa, qablaşma və təlimatda istifadə qaydası bəndində "kəskin ağrıların zamanı 1-2 kapsul gündə 1 dəfə" yazısının qeyd edilməsi düzgün deyil. Belə ki, bioloji fəallığa malik qida əlavələri farmakoloji təsirə malik olmadığından, kəskin ağrı zamanı ağrını azaltmaq üçün tövsiyə edilə bilməz. "İstifadə üçün tövsiyələr" bəndində qeyd edilən xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə oluna bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki,
Migrend plus	Tablet	3 x 10	Magnesium orotate - 300 mg, Matricaria chamomilla flowers dry extract - 100 mg, Riboflavin - 60 mcg, Cyanocobalamin - 8 mcg	Amarant seed powder	Saşera-Med MMC	Rusiya	31.05.2020	Müsbət	B/776/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Migrend plus (Migrend plus, № 30) adlı məhsul miqrən ağrıları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələblərinə uyğun olaraq tərtib olunan əldir. b) İstifadə qaydaları və dozə rəyə uyğun olaraq göstərilmişdir. c) Məhsulun buraxılış forması "Tablet" kimi göstərilmişdir.
Montevit	Şərbət	150 ml	Vitamin A (as retinole palmitate) - 1200 IU, Vitamin B1 (as Thiamine mononitrate) - 0,8 mg, Vitamin B2 (as Riboflavin sodium phosphate) - 0,6 mg, Vitamin B3 (as Nicotinamidum) - 10 mg, Vitamin B5 (as Calcium D-pantothenate) - 2 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0,6 mg, Vitamin B12 (as Cyanocobalaminum) - 1,5 mcg, Vitamin C (Acidum ascorbinicum) - 50 mg, Vitamin D (as Cholecalciferolum) - 400 IU, Vitamin E (as D,L-alpha-tocopherole acetate) - 8 mg, Biotin (D-biotinum) - 15 mcg, Zinc (as Zinc sulphate) - 5 mg, Folic acid - 200 mcg, Iodine (Potassium iodide) - 120 mcg, Chromium (as Chromium sulphate) - 15 mcg, Manganese (Manganese sulphate) - 1,5 mg, Molybdenum (Sodium molybdate) - 22 mcg, Selenium (Sodium selenite) - 45 mcg, Calcium (Calcium gluconate) - 100 mg, Lecithin - 10 mg	Deionized water, Glycerin, Banana flavours, Xanthan gum, Caramel colouring, Sodium benzoate	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	17.06.2020	Müsbət	B/892/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Montevit (şərbət, 150 ml) adlı məhsul vitamin və mineraları əlavə montevit kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibinin rəyə , tərkibə aid sənədə və qablaşmaya uyğun olaraq qeyd edilməsi zəruridir.
Narased	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower dry extract (5:1) - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım ve Bilkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	30.06.2020	Müsbət	B/969/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Narased (kapsul №30) adlı məhsul MSS-ni sakitləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməqçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Neo Entelakt	məhlul	200 ml	Fraxinus Ornus Extract – 5 mg, Lactulose liquid - 3000 mg	Sorbitol solution 70% (E 420), Glycerin vegetable (E 422), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Propylene glycol (1520), Purified water.	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	19.06.2020	Müsbət	B/908/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neo Entelakt (məhlul 200 ml) adlı məhsul bağırsaqaq peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib edilməsi zəruridir.
Neo-Lysin B	Şərbət	120ml	Lysine monohydrochloride - 150 mg, Inositol (Vitamin B8) - 50 mg, Vitamin C (L-ascorbic acid) - 45 mg, Nicotinamide (Vitamin PP, Vitamin B3) - 10 mg NE, Vitamin B6 (Pyridoxine hydrochloride) - 1 mg, Thiamine hydrochloride (Vitamin B1) - 0.7 mg, Vitamin B12 (Cyanocobalamin) - 1.5 mcg	Sorbitol (E 420), Xylitol (E 967), Glycerol (E 422), Potassium sorbate (E202), Sodium benzoate (E 211), Citric acid (E 330), Xanthan gum (E 415), Flavouring raspberry, Water	Fortex Nutraceutical LTD	Bolqarıstan	24.06.2020	Müsbət	B/937/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NEO-LYSİN B (şərbət, 120 ml) (Seriya nömrəsi: L008032, istehsal tarixi: 31.03.2020, son istifadə tarixi: 31.03.2023) adlı məhsul C, B qrupu vitaminlərinin və lizin amin turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Növbəti seriyaların iddialı zamanı məhsulun tərkibində olan komponentlərin beynəlxalq adlarının rəyə uyğun olaraq qeyd edilməsi və onların Azərbaycan dilində tərcüməsinin düzgün qeyd edilməsi zəruridir.
NeuroEffect	daxilə qəbul üçün məhlul	10	Citicoline sodium - 500 mg	Maltodextrin, Magnesium stearate, Silica, Water, Fructose, Potassium sorbate, Sodium benzoate, Citric Acid, Peach flavour	BioDue S.p.A	İtaliya	09.06.2020	Müsbət	B/768/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NeuroEffect (daxilə qəbul üçün məhlul - 10 ml, plastik flakon, № 10) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neurotican	Kapsul	3 x 10	Uridine 5'- monophosphate - 100 mg, Folic acid - 50 mcg, Cyanocobalamin - 0.75 mcg	Corn starch, Hard gelatin capsule, Microcrystalline cellulose (E 460(i)), Amorphous silicon dioxide (E 551), Magnesium stearate (E 470b)	MM Vitapharm-Corn MMC	Moldova	21.05.2020	Müsbət	B/749/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neurotican (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neym	Daxilə qəbul üçün məhlul	150 ml	Zinc sulfate heptahydrate (eq.to Zinc - 4.0687 mg) - 17.69 mg	Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Glycerin, Deionize water	Ensa MNS GIDA Təkviyələri Üretim və Araştırma Merkezi	Türkiyə	01.06.2020	Müsbət	B/787/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neym (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən "sırop" yazısının "daxilə qəbul üçün məhlul" yazısı ilə, "4 yaşa qədər həkim məsləhəti ilə təyin olunur" yazısının "digər hallarda həkim ilə məsləhətləşməli" yazısı ilə əvəz edilməsi.
Neyrolux-B	Tablet	1 x 20	Folic acid - 400 mcg, Niacin - 15 mg, Pantothenic acid - 12 mg, Vitamin B1 (Thiamine) - 4 mg, Vitamin B12 - 5 mcg, Vitamin B2 (Riboflavin) - 5 mg, Vitamin B6 (Pyridoxine) - 5 mg, Vitamin C - 300 mg, Vitamin E (α-TE) - 16 mg	Calcium carbonate, Microcrystalline cellulose, Corn starch, Croscarmellose sodium, Hypromellose, Silicon dioxide, Magnesium stearate, Maltodextrin, Carboxymethylcellulose sodium, L- tartaric acid, Tribasic calcium phosphate	MedPharma, spol.s.r.o	Çex respublikası	08.06.2020	Müsbət	B/832/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NEYROLUX (tablet, № 20) (Seriya nömrəsi: L203001, istehsal tarixi: 28.01.2020, son istifadə tarixi: 27.01.2023) adlı məhsul C, E və B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Night Ok	Saşe	2 q	Milk protein hydrolysate powder – 70 mg, Pyridoxine hydrochloride - 0.3 mg	Maltodextrin	ErgoPharma d.o.o.	Sloveniya	08.06.2020	Müsbət	B/721/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Night OK(saşe, № 14) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırma vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib, istifadə qaydaları və doza, yaş həddi rəyə uyğun olaraq göstərilən.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Nikson	toz	1	L-arginine HCl (L-arginine 100 mg) - 120.93 mg, Myoinositol - 1500 mg, Folic acid - 400 mcg, Cholecalciferol (Vitamin D3 10 mcg) - 4 mg	Maltodextrin, Silicon dioxide, Isomalt, Lemon flavor, Sucralose	TRIA Pharma İlaç A.Ş	Türkiyə	29.06.2020	Müsbət	B/958/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nikson (toz, saşe №60) adlı məhsul kişilərdə və qadınlarda reproduktiv orqanların fəaliyyətini və cinsi fəaliyyəti artıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Nitros	Daxilə qəbul üçün məhlul	150 ml	Calcium citrates (Calcium - 96 mg) - 400 mg, Magnesium sulfate heptahydrate (Magnesium - 9.8 mg) - 100 mg, Cholecalciferol (Vitamin D3) 0.01 mg, İnositol (Vitamin B6) - 100 mg	Peppermint oleum, Tri calcium phosphate, Guar gum, Glycerin, Food color agent, Citric acid monohydrate, Deionized water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	12.06.2020	Müsbət	B/868/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nitros (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Novarest Kids	Şərbət	150ml	Melissa flowers and leaves (Melissa officinalis L.) glycerin extract – 66.6 mg, Melissa leaves (Melissa officinalis L.) fluid extract – 66.6 mg, Chamomile flowers (Chamomilla recutita L.) glycerin extract – 66.6 mg, Magnesium chloride - 175 mg (of which Magnesium 21 mg), Vitamin B6 - 2 mg, Vitamin B2 - 1 mg, Vitamin C - 50 mg	Glucose syrup, Fructose syrup, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate, Citric acid	Gricar Chemical SRL	İtaliya	22.06.2020	Müsbət	B/917/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NOVAREST KIDS, şərbət 150 ml (Seriya nömrəsi: 00232; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2023) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Novarest Kids	Şərbət	150ml	Melissa flowers and leaves (Melissa officinalis L.) glycerin extract – 66.6 mg, Melissa leaves (Melissa officinalis L.) fluid extract – 66.6 mg, Chamomile flowers (Chamomilla recutita L.) glycerin extract – 66.6 mg, Magnesium chloride - 175 mg (of which Magnesium 21 mg), Vitamin B6 - 2 mg, Vitamin B2 - 1 mg, Vitamin C - 50 mg	Glucose syrup, Fructose syrup, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate, Citric acid	Gricar Chemical SRL	İtaliya	22.06.2020	Müsbət	B/916/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NOVAREST KIDS, şərbət 150 ml (Seriya nömrəsi: 00233; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2023) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocean Multi	Şərbət	150 ml	Fish oil - 500 mg, Omega 3 - 160 mg, Vitamin C - 80 mg, Vitamin B3 - 16 mg, Vitamin E (as Vitamin E 50% CWS - 24 mg) - 12 mg α-TE, Zinc (Zinc sulphate monohydrate - 10.29 mg) - 7.5 mg, Vitamin B5 (as Calcium D-pantothenate) - 6 mg, Vitamin B2 (Riboflavin 5 phosphate, sodium - 1.92 mg) - 1.4 mg, Vitamin B6 (Pyridoxine hydrochloride - 1.702 mg) - 1.4 mg, Vitamin B1 (Thiamine mononitrate - 1.472 mg) - 1.1 mg, Manganese (Manganese sulphate - 2.746 mg) - 1 mg, Vitamin A (as Retinyl acetate Vitamin A 500,000 IU/G - 2.9 mg) - 500 mcg, Folic acid - 200 mcg, Iodide (as Potassium iodide - 0.098 mg) - 75 mcg, Selenium (as Sodium selenite - 0.12 mg) - 55 mcg, Molybdate (as Sodium molybdate - 0.107 mg) - 50 mcg, Vitamin D3 (Cholecalciferol 100000/g - 4 mg) - 10 mcg, Vitamin B12 - 2.5 mcg	Sodium benzoate, Xanthan gum, Orange flavored, Distilled water, Honey, Polysorbate 80, Potassium sorbate, Glycerol, Sugar	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	19.06.2020	Müsbət	B/906/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Multi (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşusunun, vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının qeyd edilməsi b) Təlimatda rəyə müvafiq olaraq "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Odpormax	Kapsul	4 x 15	Shark liver oil - 500 mg, Garlic extract - 10 mg, Zinc (as Zinc bisglycinate) - 5 mg, Vitamin E (as DL-alpha tocopheryl acetate) - 3 mg, Vitamin A (as Retinyl palmitate) - 200 mcg, Vitamin D (Cholecalciferol) - 2.5 mcg	Tocopherol - rich extract, Microcrystalline cellulose, Gelatine	Olimp Laboratories Sp. z.o.o	Poşa	02.06.2020	Müsbət	B/790/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Odpormax (kapsul, №60) adlı məhsul organizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və sülkərdə məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının qeyd edilməsi və "qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Olepan	Şam	1,5 qr	Çaytkanı yağı-300mq, dekspantenol-100mq	berk yağ	NPFK "EYM" LTD	Ukrayna	09.06.2020	Müsbət	T/100/2020	Ekspertizaya təqdim olunmuş "Xloql, Konturli yuvah qablaşmada şam, 10x1.5q" ilthabəleyhinə, antibakterial və antiseptik təsira malik olan köməkçi tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Eksperiza nəticəsi
Omegazer	Şərbət	150 ml	Fish oil - 2000 mg, Vitamin C - 10 mg	Deionized water, Glucose syrup, Flavor, Xanthan gum, Potassium sorbate, Polysorbate 80, Sodium benzoate	Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti	Türkiyə	18.05.2020	Xitam verilən müraciətlər		
OmeMAG cardio	Kapsul	3 x 10	Magnesium oxide - 621,9 mg (eq. to 375 mg Magnesium), Pyridoxine Hydrochloride (vitamin B6) – 1,4 mg, Fish oil - 460 mg (55% Omega-3 fatty acids (EPA and DHA) - 253 mg, 33% EPA - 152 mg, 22% DHA - 101 mg)	Gelatin, Glycerol E422, Iron oxide red E172, Cochineal Red E124, Candurin red lustre (Iron oxide red E172 + Potassium aluminium silicate E 555)	HASCO-LEK S.A.	Poľşa	17.06.2020	Müsbət	B/897/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OmeMAG (kapsul №30) adlı məhsul oməqa 3 yağ turşularının, B6 vitamininin və maqnezium mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Oscarin	Tablet	3 x 10	Calcium - 600 mg, Magnesium - 1 mg, Zinc - 2,5 mg, Manganese - 2,5 mg, Vitamin D3 - 5 mcg	Cellulose, Silica, Vegetal magnesium stearate, Hydroxypropyl cellulose, Cross-linked carboxymethylcellulose	Gricar Chemical SRL	İtaliya	22.05.2020	Müsbət	B/767/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oscarin (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteocare Liquid / Osteocare Məhlul	məhlul	200 ml			Laleham Healthy and Beauty	Böyük Britaniya	01.06.2020	Xitam verilən müraciətlər		
Osteocare Original Məhlul	məhlul	200 ml	Calcium (as Calcium Carbonate Precipitated) – 150 mg, Magnesium (as Magnesium hydroxide), Zinc (as Zinc gluconate 2H2O) – 3 mg, Vitamin D3 – 1.9 mcg	Nipagin M Sodium, Nipazol M Sodium, Cekol 4000, Bentonite (Vegum HV), Sorbitol Solution 70%, Orange oil 5 Fold Extract, Mint Flavour Peppermint, Riboflavin 5- Phosphate Sodium, Raw Cane Sugar granulated, Polysorbate – 80, Purified water	Laleham Healthy and Beauty	Böyük Britaniya	08.06.2020	Müsbət	B/830/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare Original Məhlul (məhlul 200 ml) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteokal-D kids	Şərbət	200 ml	Calcium (as Calcium carbonate - 1250 mg) - 500 mg, Magnesium (as Magnesium sulfate monohydrate - 855 mg) - 150 mg, Zinc (as Zinc sulfate - 11 mg) - 4 mg, Vitamin D - 400 IU	Deionized water, Fructose, Xanthan gum, Glycerol, Saccharin, Orange flavor, Sodium benzoate E/211	ASTER PHARMA İLAÇ SAN.TİC.LTD ŞTİ	Türkiyə	18.06.2020	Müsbət	B/903/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteokal-D kids (şərbət, 200 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ozodrop	Oftalmoloji məhlul	8 ml	Sodium chloride-0.380%, hydroxypropyl methylcellulose-0.20%, lipozon-10.50%, boric acid-0.720%, EDTA-0.110%, sodium tetraborate-0.183%, PHMB-0.005%, de-ionized water-87.902%	Ayrıca qeyd edilməyib	FB Vision S.r.l	İtaliya	02.06.2020	Müsbət	T/89/2020	Eksperizaya təqdim olunmuş "Ozodrop 8ml oftalmoloji məhlul, plastik flakonda" adlı məhsul quru göz sindromunun aradan qaldırılması məqsədi ilə tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Pantotin	Şərbət	100 ml	Acidum hopantenicum – 100 mg, Vitamin B2 – 0.05 mg, Vitamin B6 – 0.05 mg	Purified water, Fructose, Potassium sorbate	MM Vitapharm-Com MMC	Moldova	22.04.2020	Müsbət	B/602/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pantotin (şərbət 100 ml) adlı məhsul MSS funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan məhsul olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Paradox Omega Babies / Paradox Omega Beybiyəs	daxilə qəbul üçün yağlı məhlul	105 ml	High omega-3 fish oil blend with - 2.76 g, Extra virgin olive oil - 0.874 g, Organic lemon oil - 0.046 g	İstifadə olunmayıb	Sterling Pharmaceuticals Ltd	Birləşmiş Krallıq	16.06.2020	Müsbət	B/887/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Paradox Omega Babies / Paradox Omega Beybiyəs(daxilə qəbul üçün yağlı məhlul, 105 ml) adlı məhsul (Seriya nömrəsi: 1039 , istehsal tarixi:12.09.2019 , son istifadə tarixi:12.09.2022) oməqa-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a)İstifadə qaydaları rayə uyğun olaraq göstərilmişdir. b)yararlı müddəti rayə uyğun olaraq göstərilmişdir. c)qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır (dosyada təqdim olunan sənədlərə əsasən).Bela ki, təqdim olunan nümunədə dosyada təqdim olunan stiker mövcud deyil, istifadə üzrə təlimat əlavə fərqlidir. d) bəzəməyərək ki, sonuncu dəfə verdiyimiz rayə qeyd "a" göstərilmişdir, ona rəyətolumun ədirdir. e)Rəyimizin istehsalçı şirkətin adında və ünvanında texniki səhivə bağlı 25.06.2020 tarixi müraciətinə əsasən , rayın nömrəsi və tarixi qalmaq şərti ilə, ray dəyişdirilmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Paradox Omega School/Paradoks Omega Skul	Yumşaq çeynənən gel kapsullar	3x10	High omega-3 fish oil blend with - 840 mg, Extra virgin olive oil - 130 mg, Organic lemon oil - 20 mg	Glycerol BP, Gelatin BP bovine (Halal certified), Yellow iron oxide paste, Lemon oil BP, Maize starch Ph Eur, Microcrystalline Cellulose, Sucralose powder	EuroCaps Ltd	Birləşmiş Krallıq	16.06.2020	Müsbət	B/888/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Paradox Omega School / Paradoks Omega Skul (kapsul №30) adlı məhsul (Seriya nömrəsi: 40319, istehsal tarixi: 30.11.2019, son istifadə tarixi: 30.11.2022) omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır (dosyada təqdim olunan sənədlərə əsasən).Belə ki, təqdim olunan nümunədə dosyada təqdim olunan stiker mövcud deyil, istifadə üzrə təlimat fərqlidir. 2)Ərizəçinin istehsalçı şirkətinin adında və ünvanında texniki səhvlə bağlı 25.06.2020 tarixli müraciətinə əsasən, rəyin nömrəsi və tarixi qalmağ şərti ilə, rey dəyişdirilmişdir.
Passicura	Kapsul	1	Passion flower powder - 230 mg, Vitamin B1(as Thiamin mononitrate) - 0.5 mg, Vitamin B2 (as Riboflavin) - 0.5 mg, Vitamin B6 (as Pyridoxine HCL) - 0.5 mg, Vitamin B9 (Folic acid) - 70 mcg, Vitamin B12 - 1 mcg, Vitamin C - 25 mg	Maize starche, Gelatin	Medicure Naturproducte AG	Almaniya	10.06.2020	Müsbət	B/848/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Passicura (kapsul, №30) adlı məhsul MSS-nin fəallığını artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Azərbaycan Respublikası 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın 6-cı bəndinə uyğun olaraq tərtib edilməsi və reyə müvafiq olaraq "əks göstərişlər" və "istifadə qaydası" bəndinin qeyd edilməsi zəruridir.
Pçelavit	Şərbət	190 ml	Vitamin C - 21.6 mg, Niacin B3 - 6.4 mg, Pantothenic acid - 2.4 mg, Vitamin B6 - 0.7 mg, Vitamin B2 - 0.6 mg, Vitamin B12 - 0.66 mcg, Vitamin B1 - 0.5 mg, Vitamin A - 400 mcg, Vitamin D - 5 mcg	Honey, Oligofructose, Orange juice concentrate, Pear juice concentrate, Flavor, Natural flavors, Rosemary extract, Water	Medex d.o.o	Sloveniya	21.05.2020	Müsbət	B/965/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pçelavit /Pçelavit (şərbət, 190 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi, immun sistemini möhkəmləndirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Perfect skin hydro-complex	Kapsul	2 x 15	Collagen hydrolysate - 300 mg, Green tea extract - 50 mg, Grape seed extract - 50 mg, Microencapsulated L-ascorbic acid (Vitamin C - 40 mg) - 44.5 mg, Zinc bisglycinate (Zinc - 7.5 mg) - 37.5 mg, Sodium hyaluronate - 27.5 mg, DL-alpha-tocopheryl acetate (Vitamin E - 6 mg) - 18 mg, Beta-carotene 10% - 10 mg, Lycopene 10% - 10 mg, Cystine - 10 mg, Manganese bisglycinate (Manganese - 1 mg) - 6.25 mg, Sodium selenite (Selenium - 27.5 mcg) - 6.1 mg, Copper bisglycinate (Copper - 0.5 mg) - 5 mg, D-biotin - 0.025 mg	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids, MCT oil, Gelatine, E 171	Olimp Laboratories Sp. z.o.o	Poşa	01.06.2020	Müsbət	B/785/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Perfect skin hydro-complex (kapsul, №30) adlı məhsul dəri, saç və diryaqların sağlamlığının qorunması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və stikerdə məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının qeyd edilməsi və "qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Pramed-A	Kapsul	3 x 10	Valeriana officinalis roots and rhizomes dry extract - 125 mg, Hypericum perforatum leaves and flowers dry extract - 100 mg, Melissa officinalis herb dry extract - 25 mg, Passiflora incarnata leaves and flowers dry extract - 25 mg, Leonurus cardiaca herb dry extract - 25 mg, Humulus lupulus hop flowers dry extract - 25 mg, Glycine - 49 mg, Menthol - 25 mg, Pyridoxine - 1 mg, Magnesium orotate - 100 mg	Stevia, Oligofructose	Saşera-Med MMC	Rusiya	31.05.2020	Müsbət	B/775/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pramed-A (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nə tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) İstifadə qaydaları və dozaj rəyə uyğun olaraq göstərilmişdir. Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Presenora Plus (kapsul N 30) adlı məhsul MSS-ni sakitləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşdırma üzərində istifadə qaydası bəndində böyük hərflərlə qeyd edilmişdir. b)Köməkçi maddələrin düzgün qeyd edilməsi zəruridir.
Presenora Plus	Kapsul	2 x 15	Passiflora flower dry extract 4:1 (Passiflora incarnata) - 50mg, Melissa leaf and flowers dry extract 4:1 (Melissa officinalis) - 50 mg, Griffonia seed dry extract (Griffonia simplicifolia) (20% 5 HTP) - 20 mg, Melatonin - 1 mg	Magnesium stearate, Fibrex, Gelatine	Norfachema (Solepharma üçün)	Litva	22.05.2020	Müsbət	B/764/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probac Plus (kapsul, № 20) adlı məhsul Bağırsaq mikroflorasını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probac Plus	Kapsul	2 x 10	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophiles, Lactobacillus parasei, Lactobacillus rhamnosus – total amount of live cells not less than 2.5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatine	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	10.06.2020	Müsbət	B/856/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probio Restart (kapsul № 20) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probio Restart	Kapsul	2 x 10	Saccharomyces boulardii - 7x10 ⁹ CFU, Lactobacillus acidophilus - 15x10 ⁸ CFU	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	16.06.2020	Müsbət	B/880/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prokal D (şərbət, 200 ml) adlı məhsul (Seriya nömrəsi: 3450220, istehsal tarixi: 01.02.2020, son istifadə tarixi: 01.02.2023) Mg, Ca, Zn minerallarının və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prokal D	Şərbət	200ml	Calcium citrate malate (eq. to 60 mg Ca) - 250 mg, Calcium lactate (eq. to 20.3 mg Ca) - 116 mg, Magnesium citrate (eq. to 10 mg Mg) - 75 mg, Cholecalciferol (eq. to 100 IU Vitamin D3) - 1 mg, Zinc Gluconate (eq. to 2.5 mg Zn) - 17.43 mg	Sorbitol solution, Glycerin vegetable, Potassium sorbate, Fructose, Orange flavour, Purified water	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	03.06.2020	Müsbət	B/810/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prostakaps (kapsul, № 30) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda məhsulun tərkibində adı ayıqlağı bitkisi tərkibli ingredient olduğu üçün, məhsulu 2 həftədən artıq qəbul etməmək haqqında məlumat təqdim etmək zəruridir.
Prostakaps	Kapsul	3 x 10	Saw palmetto fruit extract - 300 mg, Pumpkin seed oil (Cucurbita pepo) - 300 mg, Nettle (Urtica dioica) root extract - 62.5 mg, Zinc sulfate monohydrate (3.75 mg Zinc) - 10.3 mg, Common Bearberry (Arctostaphylos uva-ursi) leaf extract - 12.5 mg, Lycopene extract - 500 mcg, Sodium selenate (43.05 mcg Selenium) - 103 mcg	Vegetable oil, Bovine gelatin, Deionized water, Glycerin (E422), Beeswax (E901), Soy Lecithin (E322), Titanium dioxide, Iron oxide (red E172), Iron oxide (black E172)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	20.05.2020	Müsbət	B/744/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prostakaps (kapsul, № 30) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda məhsulun tərkibində adı ayıqlağı bitkisi tərkibli ingredient olduğu üçün, məhsulu 2 həftədən artıq qəbul etməmək haqqında məlumat təqdim etmək zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndikdə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Proyal 40 Pre-Filled syring	İnyeksiya üçün məhlul	2 ml / 40 mg	Sodium Hyaluronate-20mg/ml	Sodium Chloride, Sodium dihydrogen phosphate dihydrate, Dibasic sodium phosphate dodecahydrate, WFI grade water	The Wave Innovation Group SRLS	İtaliya	17.06.2020	Müsbət	T/109/2020	Ekspertizaya təqdim olunmuş "Proyal 40 Pre-Filled syring, inyeksiya üçün məhlul, 2ml x 40mg", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul dizaynında degenerativ osteoartriti xəstəliklərin müalicəsi zamanı tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Q10	Kapsul	2 x 15	Coenzyme Q10 - 30 mg, Soy lecithin - 20 mg	Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Hard gelatin (Bovine), Colour: E171	Olimp Laboratories Sp. z.o.o	Poşa	02.06.2020	Müsbət	B/794/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Q10 (kapsul, №30) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Qametex	Kapsul	6 x 10	L-arginine - 500 mg, L-Carnitine - 400 mg, Coenzyme Q10(Ubiquinone) - 20 mg, Corynanthe yohimbe bark extract - 30 mg, Pinus pinaster bark extract - 50 mg, Epi-medium grandiflorum dry herb extract - 150 mg, Tocopheryl acetate - 25 mg, Ascorbic acid - 30 mg, Zinc - 20 mg(as Zinc sulphate monohydrate-53 mg), Selenium(as Natrium selenite-330 mcg) - 150 mcg, Ceratonia siliqua seed extract - 50 mg	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	08.06.2020	Müsbət	B/835/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qametex(kapsul, № 60) adlı məhsul cinsi fəaliyyəti yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD:Tərkib reyo uyğun olaraq göstərilin.
Qılan ultra komfort	Göz üçün damcı	0,4 ml			OOO "Qroteks"	Rusiya				
Ratun	Şərbət	150ml	Potassium citrate (eq. to 29.58 mg K) - 300 mg, D-mannose - 150 mg, Magnesium citrate (eq. to 11.7 mg Mg) - 75 mg, Phyllanthus niruri herba extract - 75 mg, Vaccinium macrocarpon fruit extract - 50 mg, Orthosiphon stamineus folium extract - 50 mg, Sonchus oleraceus folium extract - 50 mg, Strobilanthes crispus folium extract - 50 mg, Imperata cylindrica rhizome extract - 45 mg, Alpinia galanga rhizome extract - 35 mg, Piper cubeba fruit extract - 15 mg	Sorbitol solution 70 %, Glycerin vegetable, Dextrose, Carboxymethylcellulose, Potassium sorbate, Purified water, Strawberry flavour	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	19.06.2020	Müsbət	B/910/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RATUN(şərbət, 150 ml) adlı məhsul (Seriya nömrəsi:12520420, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023)sidik-ifrazat orqanlarında əmələ gəlmiş daşların parçalanmasına və xaric edilməsinə yardım edən BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rektalin	Şam	1,5 qr	Çaytikanı yağlı ekstraktı-30mq, alçaqnaqal yağlı ekstraktı-30mq, yovşan yağlı ekstraktı-30mq, dağ tarxunu yağlı ekstraktı-30mq, mürdərça qabığı yağlı ekstraktı-30mq	Bark yağ	NPFK "EYM" LTD	Ukrayna	09.06.2020	Müsbət	T/101/2020	Ekspertizaya təqdim olunmuş "Rektalin, Konturlu yuvalı qablaşdırma şam, 10x1.5q" parazitlərin və qurd invazyalarının profilaktikası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Rektalplus	Şam	1,5 qr	Çaytikanı yağlı ekstraktı-30mq, alçaqnaqal yağlı ekstraktı-30mq, yovşan yağlı ekstraktı-30mq, dağ tarxunu yağlı ekstraktı-30mq, mürdərça qabığı yağlı ekstraktı-30mq	Bark yağ	NPFK "EYM" LTD	Ukrayna	09.06.2020	Müsbət	T/102/2020	Ekspertizaya təqdim olunmuş "Rektalplus, Konturlu yuvalı qablaşdırma şam, 10x1.5q" parazitlərin və qurd invazyalarının profilaktikası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
RelaxOn	Tablet	3 x 10	Passion flower (Passiflora incarnata L.) herb dry extract (1:8) - 150 mg, Hawthorn (Crataegus monogyna Jacq.) leaf and flower dry extract (5:1) - 150 mg, Melissa (Melissa officinalis) leaf dry extract (5:1) - 100 mg (corresponding to the 1.5 ml of leaf liquid extract (1:1)), Magnesium (as Magnesium carbonate - 518 mg) - 150 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Magnesium stearate, Microcrystalline cellulose, Maltodextrin, Silicon dioxide, PEG-6000	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	23.06.2020	Müsbət	B/927/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Relaxon (tablet № 30) adlı məhsul MSS-ni sakitləşdirmək məqsədilə tövsiyyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Restalpin	Şərbət	180 ml	Mugo pine(Pinus mugo Turra) gems,fluid extract- 6 ml, Plantain(Plantago major L.) leaves, fluid extract-6 ml, Thyme(Thymus vulgaris L.) leaves, fluid extract- 6 ml,Mullein(Verbascum thapsus L.)flowers, fluid extract- 6 ml.	Maltitol syrup(sweetener),purified water,eucalyptus flavour	ESI Srl	İtaliya	16.06.2020	Müsbət	B/885/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restalpin (şərbət, 180 ml) adlı məhsul xüsusən tənəffüs yollarının bakteriya, virus və göbələk mənşəli iltihabi proseslərin müalicəsində balgamin xaric edən və tənəffüsü yaxşılaşdıran köməkçi vasitə kimi tövsiyə olunan BFMQĞ olub , onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Məhsulun istehsal tarixi və son istifadə tarixini nəzərə alaraq,yararlıq müddəti 3 ildir, bununla bağlı qabaqladma və istifadə üzrə təlimatda müvafiq dəyişiklik etmək zəruridir. b)İstifadə üzrə təlimatda "Məhsul haqqında məlumat" bəndi korrekte olunmalıdır, belə ki burada BFMQĞ uyğun olmayan farmakoloji təsirlər sadalanıb.BFMQĞ farmakoloji təsire malik deyil və yalnız fizioloji qarçivədə təsir göstərir.
RMDA-S	İnyeksiya üçün məhlul	3 ml	Water-97.2580%, Sodium Hyaluronate-0.25%, Oligopeptide-1-0.1%, Oligopeptide-3-0.1%, Sodium DNA-0.4%, Arginine-0.7%, Ascorbic Acid-0.49%, Carnitine-0.9%, etc.	Ayrıca qeyd edilməmişdir	CHAMeditech Co., Ltd.	Cənubi Koreya	04.06.2020	Müsbət	T/93/2020	Ekspertizaya təqdim olunmuş "RMDA-S, İnyeksiya üçün məhlul, 10x3 ml", adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Saframyl/Saframil	Tablet	1x15	Saffron extract titrated to 2% in saffranal (Crocus sativus) - 30 mg, L-Tryptophane - 75 mg, Pyridoxine hydrochloride (Vitamin B6) - 1.23 mg	Microcrystalline cellulose, Silica, Magnesium stearate	Les 3 Chenes	Fransa	22.05.2020	Müsbət	B/763/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Saframyl/Saframil (tablet N 15) adlı məhsul sinir-sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Salutem Pregna	Kapsul	-	Fish oil - 250mg (DHA 125 mg, EPA 25 mg), Lutein – 7.5 mg, Vitamin C – 120 mg, Vitamin D - 5 mcg, Vitamin E – 1.8 mg, Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B3 – 16 mg, Vitamin B5 -6 mg, Vitamin B6 – 1.4 mg, Vitamin B12 – 2.5 mcg, Vitamin K1 – 75 mcg, Biotin – 50 mcg, Folic acid – 400 mcg, Calcium – 5 mg, Iron – 14 mg, Copper – 1 mg, Iodine – 220 mcg, Zinc – 5 mg, Manganese - 2 mg, Selenium – 55 mcg, Chromium – 40 mcg	Magnesium stearate, Sunflower oil, Soya lecithin, Mono- and Diglycerides, Gelatin (bovine), Glycerin, Black iron oxide, Red iron oxide	Gricar Chemical SRL	İtaliya	04.06.2020	Müsbət	B/821/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salutem Pregna (kapsul N:30) adlı məhsul hamiləliyin planlaşdırılması zamanı, hamiləlik və laktasiya dövründə vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Santracol	Daxilə qəbulu üçün məhlul-damcı	50 ml	Foeniculum vulgare fruits essential oil-500 mg	Polysorbate 80, Xanthan gum, Sodium citrate, Sodium saccharin, Citric acid, Purified water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	22.05.2020	Müsbət	B/735/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santracol (daxilə qəbul üçün məhlul-damcı,50 ml) adlı məhsul uşaqlarda meteorizm zamanı tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib, yaş həddi və dozalanma rəyə uyğun olaraq göstərilsin!

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Eksperiza nəticəsi
Schizandra Advanced / Şizandra Edvans	Tablet	1	Ascorbic acid (97%) - 47.42 mg(vit C- 40 mg), DL-alpha tocopheryl acetate (50%) - 44 mg(Vit E-19.97 mg),Selenium yeast (1000 mcg/g) - 17.85 mg(Selinum 17,5 mcq), Beta carotene (20%) vegetarian - 1.667 mg(beta carotene 0,25 mg; Vit E -0.03 mg);Pyridoxine hydrochloride USP-0,600 mg(vitamin B6-0,42 mg).	Starch corn modified partially pregelatinized , Silicon dioxide sipernat 50S, Glycerine USP (99%), Calcium sulfate dehydrate, Hydroxypropylmethylcellulose, Stearic acid fine powder, Magnesium stearate FCC, Schisandra powdered extract 4:1 IP, Microcrystalline cellulose 101(K,H)	ComerStone Research & Development, Inc	ABŞ	12.06.2020	Müsbət	B/875/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Schizandra Advanced / Şizandra Edvans(tablet, № 90) (Seriya nömrəsi:369621B14 , istehsal tarixi: 17.07.2019, son istifadə tarixi: 17.07.2021) adlı məhsul çəkinə tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəm an və s.İstəyil. Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi" ifadəsi"bioloji fəallıq malik qida əlavəsi" ilə əvəz olunsun. b)Rayda tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır.Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrin miqdarı göstərilmişdir, bu da fikrimizə yoxdur. c)Orzaçının istehsalçı şirkətin adında və tabletlərin sayında texniki sənədlə bağlı 25.06.2020 tarixi müraciətinə əsasən , rayın nömrəsi və tarixi qalmaq şərti ilə, ray dəyişdirilmişdir.
Schizandra Advanced / Şizandra Edvans	Tablet	1	Ascorbic acid (97%) - 47.42 mg(vit C- 40 mg), DL-alpha tocopheryl acetate (50%) - 44 mg(Vit E-19.97 mg),Selenium yeast (1000 mcg/g) - 17.85 mg(Selinum 17,5 mcq), Beta carotene (20%) vegetarian - 1.667 mg(beta carotene 0,25 mg; Vit E -0.03 mg);Pyridoxine hydrochloride USP-0,600 mg(vitamin B6-0,42 mg).	Starch corn modified partially pregelatinized , Silicon dioxide sipernat 50S, Glycerine USP (99%), Calcium sulfate dehydrate, Hydroxypropylmethylcellulose, Stearic acid fine powder, Magnesium stearate FCC, Schisandra powdered extract 4:1 IP, Microcrystalline cellulose 101(K,H)	Comerstone Research & Development, Inc.	ABŞ	12.06.2020	Müsbət	B/874/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Schizandra Advanced / Şizandra Edvans(tablet, № 90) (Seriya nömrəsi: 369606C14, istehsal tarixi:20.05.2019 , son istifadə tarixi: 20.05.2019) adlı məhsul çəkinə tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəm an və s.İstəyil. Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi" ifadəsi isə"bioloji fəallıq malik qida əlavəsi" ilə əvəz olunsun. b)Rayda tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır.Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrin miqdarı göstərilmişdir, bu da fikrimizə yoxdur. c)Orzaçının istehsalçı şirkətin adında və tabletlərin sayında sənədlə bağlı 25.06.2020 tarixi müraciətinə əsasən , rayın nömrəsi və tarixi qalmaq şərti ilə, ray dəyişdirilmişdir. <input type="checkbox"/> <input type="checkbox"/>
Sedalin Forte	Kapsul	2x10	Vitamin B6 (as Pyridoxine HCl) - 0.7 mg, Magnesium (as Magnesium oxide) - 97.07 mg, Lemon balm (Melissa officinalis) leaves powder - 300 mg, Rhodiola rosea root concentrate - 33.23 mg, Chamomille (Matricaria chamomilla) flowers powder - 20 mg	Microcrystalline cellulose, Silica, Magnesium stearate, Gelatine	Gemini Pharmaceuticals, Inc	ABŞ	10.06.2020	Müsbət	B/849/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SEDALIN FORTE kapsul №20 (Seriya nömrəsi: 56287; İstehsal tarixi: 01.07.2019; Son istifadə tarixi: 01.07.2022)adlı məhsul MSS-nin fəallıqatını yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
SEDAMAKS	Şərbət	125 ml	Humulus lupulus plant dry extract - 13 mg, Avena sativa bran dry extract - 8.63 mg, Crataegus atrosanguinea fruit dry extract - 8.63 mg, Valeriana officinalis root dry extract - 2.9 mg, Melissa officinalis leaf dry extract - 8.63 mg, Hypericum perforatum plant dry extract - 8.63 mg, Pyridoxine hydrochloride - 0.055 mg, Ascorbic acid - 8.63 mg	Deionized water, Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	SUNMED İlaç Kozmetik Gıda İmalat San.Tic.LTD ŞTİ	Türkiyə	19.06.2020	Müsbət	B/912/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SEDAMAKS(şərbət, 125 ml) adlı məhsul MSS-nin fəallıqatını yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an və s.İstəyil. Qeyd:Yaş həddi rayə uyğun olaraq göstərilən və bununla bağlı istifadə üçün tövsiyələr bəndi dəyərli. <input type="checkbox"/>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Sedikum	Şərbət	150 ml	Linden (Tilia platyphyllos scopoli) inflorescens d.e., 1% flavonoids tot. in rutine - 125 mg, Chamomile (Matricaria Chamomilla L. (Chamomilla recutita L. Rauschert) inflorescens 0.3% apigenin - 125 mg, Eschscholzia (Eschscholzia californica Cham.) herb d.e., 0.2 % protopine - 125 mg, Griffonia (Griffonia simplicifolia) seed d.e., 10% 5-HTP - 25 mg	Fructose, Linden honey, Plum juice, Citric Acid, Potassium sorbate, Orange essential oil, Demineralized water	Erbozeta S.P.A. (Pharmaceu S.r.l. üçün)	San-Marino	22.05.2020	Müsbət	B/770/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SEDIKUM(şərbət, 150 ml) adlı məhsul MSS-nin faaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Yaş həddi rəyə uyğun olaraq göstərilir.
Sempro	Kapsul	-	Lactobacillus acidophilus 150 mld/g - 0.05 g, Lactobacillus rhamnosus SP1 200 mld/g MAIS - 0.0225 g, Bifidobacterium longum BL-05 - 100 mld/g - 0.03 g, Bifidobacterium bifidum BB-02 450 mld/g - 0.00667 g, Streptococcus thermophilus 300 mld/g - 0.015 g,	Silica, Calcium phosphate, Magnesium stearate	BioDue S.p.A	İtaliya	25.06.2020	Müsbət	B/943/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SEMPRO(kapsul, 500 mg № 15) adlı məhsul(Seriya nömrəsi: 110320, istehsal tarixi: 01.03.2020, son istifadə tarixi: 01.09.2021) bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Senadelexin	Tablet	20 x 25	Sennosides calcium salts – 17 mg (Equivalent to 10 mg Sennosides)	Corn Starch, Lactose, Hypromellose, Croscarmellose Sodium, Sodium Dodecylsulfate	ZHEJIANG DONGRI PHARMACEUTICAL CO., LTD.	Çin Xalq Respublikası	30.03.2020	Müsbət	B/493/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Senadelexin (tablet № 400) adlı məhsul, bağırsaq peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası və əks göstərişlər bölməsinin rəyə uyğun olaraq tərtib olunması zərurətdir. Qeyd: istehsalçının verdiyi sənədlərə əsasən məhsulun sayı dəyişdirilir.
Sensebral	Daxilə qəbul üçün məhlul	50 ml	GABA (Gamma aminobutyric acid) - 100 mg, Glycine - 150 mg, Vitamin B6 - 1 mg	Water, Glucose syrup, Flavouring, Potassium sorbate, Sodium benzoate, Citric acid, Sucralose	Gricar Chemical SRL	İtaliya	03.06.2020	Müsbət	B/802/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sensebral (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul MSS-nin faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, beynəlxalbi tərtib edilmiş istifadə üzrə təlimatda və təlimatda qeyd edilən "Bioloji aktiv faallığa malik qida əlavəsi" yazısında "aktiv" əvəzinə "BAEMQĞ" və ya "BA" hərfləri ilə yazılmalıdır.
Serious Mass	toz	2.72 kg	Maltodextrin – 228 g, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 5000 IU, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 200 IU, Vitamin E(d-alpha Tocopheryl succinate) – 30 IU, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folic acid) – 400 mcg, Vitamin B12 (Cyanocobalamin) – 10 mcg, Biotin (as biotin) – 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 25 mg, Calcium (as Calcium citrate) – 590 mg, Iron (as Ferrous Fumarate)– 8 mg, Phosphorus (as Dicalcium phosphate) – 430 mg, Iodine (Potassium iodine) – 150 mcg, Magnesium (as Magnesium aspartate) – 140 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenomethionine) – 70 mcg, Copper (as Copper gluconate) – 1.6 mg, Manganese (as Manganese amino acid chelate) - 2 mg, Chromium (as Chromium polynicotinate) – 120 mcg, Molybdenum (as Molybdenum amino acid chelate) - 75 mcg, Sodium - 410 mg, Potassium (as Dipotassium phosphate) – 1560 mg, Creatine Monohydrate - 1 g, L-Glutamine – 500 mg, Glutamine Peptides – 500 mg, Choline (As Choline Bitartrate) – 250 mg, Inositol – 250 mg, PABA (Para-Aminobenzoic Acid) – 5 mg)□	Cocoa, Natural and Artificial flavors, Medium chain triglyceries, Acesulfame Potassium	Optimum Nutrition	ABŞ	30.06.2020	Müsbət	B/968/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass (toz 2.72 kg) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Simbif	toz	1	Lactic acid bacillus - 2 x 10 ⁹ CFU, Lactobacillus rhamnosus - 1 x 10 ⁹ CFU, Bifidobacterium longum - 0.3 x 10 ⁹ CFU, Bifidobacterium bifidum - 0.5 x 10 ⁹ CFU, Saccharomyces boulardii - 0.7 x 10 ⁹ CFU, Streptococcus thermophilus - 0.5 x 10 ⁹ CFU, Fructo oligo saccharide - 100 mg, Lactitol monohydrate - 50 mg	Silica, Aerosil, Maltodextrin	OPES Healthcare Pvt. Ltd	Hindistan	17.06.2020	Müsbət	B/896/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Simbif (toz, saşe № 10) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndində yaş həddinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Sinlon	Kapsul	10x2	Lysozyme - 20 mg, Lactobacillus sporogenes - 150 mln, Lactobacillus rhamnosus - 200 mln, Lactobacillus casei - 200 mln, Lactobacillus plantarum - 200 mln, Lactobacillus bulgaricus - 150 mln, Bifidobacterium longum - 100 mln, Bifidobacterium breve - 100 mln, Bifidobacterium infantis - 100 mln, Streptococcus thermophilus - 150 mln, FOS - 100 mg	Talc, Microcrystalline cellulose, Glazing agents (Capsule): Gelatin, Titanium dioxide (E 171)	Gricar Chemical SRL	İtaliya	22.06.2020	Müsbət	B/915/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SINLON, kapsul № 20 (Seriya nömrəsi: 0163; İstehsal tarixi: 01.03.2020; Son istifadə tarixi: 01.03.2022) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Spektrum	Tablet	30	Vitamin A - 5000 IU, Vitamin E (as-di-Alpha Tocopherol acetate) - 30 IU, Ascorbic acid - 60 mg, Folic acid - 400 mcg, Vitamin B1 (as Thiamine mononitrate) - 1.5 mg, Vitamin B2 (as Riboflavin) - 1.7 mg, Vitamin B3 (as Niacin) - 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B12 - 6 mcg, Vitamin D (Cholecalciferol) - 400 IU, Biotin - 30 mcg, Vitamin K1 - 25 mcg, Pantothenic acid - 10 mg, Calcium - 162 mg, Iodine - 150 mcg, Iron - 18 mg, Magnesium - 100 mg, Copper - 2 mg, Zinc - 15 mg, Manganese - 2.5 mg, Chromium - 25 mcg, Molybdenum - 25 mcg, Selenium - 25 mcg, Potassium - 40 mg, Nickel - 5 mcg, Tin - 10 mcg, Silicon dioxide - 10 mcg, Vanadium - 10 mcg, Phosphorous - 109 mg	Microcrystalline cellulose, Stearic acid, Magnesium stearate, Croscarmellose sodium, Silica, Calcium phosphate, Hydroxypropyl methylcellulose, Propylene glycol, Triacetin, Titanium dioxide	Gemini Pharmaceuticals, Inc	ABŞ	08.06.2020	Müsbət	B/833/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spektrum tablet №30 (Seriya nömrəsi: 56303; İstehsal tarixi: 01.06.2019; Son istifadə tarixi: 01.06.2022) adlı məhsul vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Spektrum Prenatal	Tablet	1	Vitamin A - 5000 IU, Vitamin E (as-di-Alpha Tocopherol acetate) - 30 IU, Ascorbic acid - 60 mg, Folic acid - 400 mcg, Vitamin B1 (as Thiamine mononitrate) - 1.5 mg, Vitamin B2 (as Riboflavin) - 1.7 mg, Vitamin B3 (as Niacin) - 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B12 - 6 mcg, Vitamin D (Cholecalciferol) - 400 IU, Biotin - 30 mcg, Vitamin K1 - 25 mcg, Pantothenic acid - 10 mg, Calcium - 162 mg, Iodine - 150 mcg, Iron - 18 mg, Magnesium - 100 mg, Copper - 2 mg, Zinc - 15 mg, Manganese - 2.5 mg, Chromium - 25 mcg, Molybdenum - 25 mcg, Selenium - 25 mcg, Potassium - 40 mg, Nickel - 5 mcg, Tin - 10 mcg, Silicon dioxide - 10 mcg, Vanadium - 10 mcg, Phosphorous - 109 mg	Microcrystalline cellulose, Stearic acid, Magnesium stearate, Croscarmellose sodium, Silica, Calcium phosphate, Hydroxypropyl methylcellulose, Propylene glycol, Triacetin, Titanium dioxide	CJ Labs Inc.	ABŞ	10.06.2020	Müsbət	B/852/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spektrum tablet №30 (Seriya nömrəsi: 8052; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2023) adlı məhsul vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda "Həb" sözü "tablet" ilə əvəz olunsun (təqdim olunan sənədlərə əsasən). Belə ki, təqdim olunan göstərilən seriyaya aid nümunə təqdim olunan dosyeye fərq bəz.
Spermotrend	Kapsul	90	African Plum Extract (Pygeum africanum Hook. f.) - 100 mg, L-Carnitine Fumarate - 70.5 mg, L-Arginine - 50 mg, Vitamin C (L-Ascorbic Acid) - 30 mg, Vitamin E (DL-alpha-tocopheryl acetate) - 22 mg, Zinc Sulfate - 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Folic Acid (Pteroylmonoglutamic acid) - 0.1 mg, Sodium Selenite - 0.02 mg, Vitamin B12 (Cyanocobalamin) - 0.0005 mg	Fructose, Maltodextrin, Microcrystalline cellulose, Gelatin	Catalysis S.L	İspaniya	18.06.2020	Müsbət	B/905/2020	Təqdim olunmuş və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SPERMOTREND kapsul № 90 (Seriya nömrəsi: T-2; İstehsal tarixi: 01.04.2019; Son istifadə tarixi: 01.04.2022) adlı məhsul kişilərdə reproduktiv funksiyaların pozulmalarını zamanı, spermaların keyfiyyətini və miqdarının azalması ilə gərtlənən, həmçinin dövlətin planlaşdırılması zamanı kompleks müalicənin tərkibində tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Sperocal	Tablet	3	Calcium lactate (as elemental Ca 74 mg) - 400 mg, Calcium phosphate dehydrate (as elemental Ca 200 mg, as elemental P 155 mg) - 860 mg, Magnesium hydroxide - 150 mg (as elemental Mg 62 mg), Cholecalciferol - 250 IU, Zinc sulphate - 44.3 mg (as elemental Zn 10 mg), Copper gluconate - 10.7 mg (as elemental Cu 1.5 mg), Menaquinone (Vitamin K2) - 70 mcg	Lactose, Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Polyviol, Titanium dioxide, Talc, Polyethylene glycol, Magnesium stearate, Silicon dioxide	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	23.06.2020	Müsbət	B/931/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SPEROCAL (tablet № 30) adlı məhsul (Seriya nömrəsi: , İstehsal tarixi: 01.07.2019, son istifadə tarixi: 01.07.2022) vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
STİMULAX strong	Tablet	2 x 15	Cascara (Rhamnus Purshiana DC) bark - 133.5, Aloe (Aloe Ferrox Miller) juice - 100 mg, Fennel (Foeniculum vulgare Miller) fruit - 83.5 mg, Senna (Cassia angustifolia Vahl.) leaves - 66.65 mg, Liquorice (Glycyrriza glabra L.) root - 25 mg, Gentian (Gentiana lutea L.) root - 25 mg, Dandelion (Taraxacum officinalis Web.) root - 16.65 mg, Alpine Rhamnus (Rhamnus alpinus L. ssp. Fallax M. et P.) bark - 16.65 mg, Rhubarb (Rheum palmatum L.) root/rhizome Horehound - 16.65 mg, (Marrubium vulgare L.) herb with flowers - 16.65 mg	Dicalcium phosphate, Hydroxypropylcellulose, Microcrystalline cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids, Hydroxypropylmethylcellulose, Fatty acids, Microcrystalline cellulose	ESI S.p.A	İtaliya	23.06.2020	Müsbət	B/928/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən STIMULAX strong (tablet, № 30) adlı məhsul başgirsəq peristaltikası və həzm prosesini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə qaydası rəyə uyğun olaraq göstərilmişdir. b) Azərbaycan dilində tərtib olunan sənəddə və qablaşdırımda "həb" sözü "tablet" ilə əvəz olunsun
Streson B	Tablet	3 x 10	Valeriana officinalis root dry extract - 250 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Magnesium sulphate - 200 mg, Hypericum perforatum herb dry extract - 150 mg, Glycine - 50 mg, Pyridoxine hydrochloride - 3 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	21.05.2020	Müsbət	B/761/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən STRESON B (tablet, № 30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilmişdir. İstifadə üzrə təlimatda və qablaşdırımda bitki komponentlərin yazılışında yol verilən səhvlər kənarlaşdırılmışdır.
Stresonat	Kapsul	2 x 15	Johns wort (Hypericum perforatum) aerial part extract - 50 mg, Ginkgo biloba leaf extract - 30 mg, Valeriana officinalis root extract - 20 mg, Melissa officinalis leaf extract - 50 mg, GABA (Gamma Aminobutyric acid) - 300 mg, L-Glycine - 50 mg, Magnesium oxide (Magnesium - 50 mg) - 82.9 mg, Thiamine HCl (Thiamine - 2 mg) - 2.7 mg, Pyridoxine hydrochloride (Pyridoxine - 1 mg) - 1.2 mg, Folic acid - 100 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatin	Global Pharma CM SP.Z.O.O	Poşa	04.06.2020	Mənfi	B/817/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stresonat (kapsul № 30) adlı məhsul MSS-ni sakitləşdirərkən üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirərkən məqsədlə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-nin tələblərinə əsasən "parafarmasevtiklərin gündəlik dozası, bu maddələrin dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozadan yüksək olmamalıdır". Məhsulun tərkibində olan QAYT maddəsinin miqdarı bərdəfəlik terapevtik dozadan aşırdır. Həmçinin, məhsulun istifadə qaydasına əsasən Ginkgo biloba bitkisinin və B1 vitamininin miqdarı da BFMQĞ-lərdə tövsiyə olunan gündəlik dozadan aşırdır. Bundan başqa, məhsulun tərkibində olan bitki mənşəli ingredientlər 18 yaşdan aşağı tövsiyə olunmur.
Sulajin	Tablet	2 x 15	Tanacetum parthenium flower extract - 120 mg, Vitex agnus-castus fruit extract - 80 mg, Magnesium carbonate - 50 mg (eq. to 14.3 mg Mg), Harpagophytum procumbens root extract (harpagosides 1.5 %) - 20 mg, Vitamin E 50% - 10 mg (eq. to 5 mg vitamin E), Vitamin B6 - 1 mg	Silicon dioxide, Microcrystalline cellulose, Magnesium-stearate.	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	11.06.2020	Müsbət	B/859/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sulajin (tablet №30) adlı məhsul qədim xəstəliklərində tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Supradin Koenzim Q10	Fişıldayan tablet	1		Citric acid anhydrous, Sodium hydrogen carbonate, Sorbitol, Isomalt, Orange juice flavour Ultraseal PHQ-141809, Sodium carbonate, anhydrous, Dub hydrolub, Aspartame, Passion fruit flavour Ultraseal PHQ-141810, Potassium acesulfame, Crospovidone, Red beet juice powder	Delpharm Gaillard	Fransa	10.06.2020	Müsbət	B/850/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Supradin Koenzim Q10 fişıldayan tablet №15 (Seriya nömrəsi: N1N084; İstehsal tarixi: 01.12.2019; Son istifadə tarixi: 01.12.2021) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Swiss Energy Calcium+D3	Fişildayan tablet	20	Calcium (Calcium carbonate) - 500 mg, Vitamin D3 (Cholecalciferol) - 7.5 mcg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Maltodextrin IT 19, Isomalt DC 101, Aspartame, Orange flavouring 10950-31, Beta carotene 1% CWS/M., Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqarıstan	02.06.2020	Müsbət	B/798/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SWISS ENERGY CALCIUM+D3 fişildayan tablet №20 (Seriya nömrəsi: 2002127; istehsal tarixi: 01.02.2020; Son istifadə tarixi: 01.02.2022) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də an vasitə deyil. Qeyd: istehsalçının ürünündə texniki səhvə yol verildiyi üçün ray dayşdırılır.
Swiss Energy Gold	Fişildayan tablet	20	Vitamin A (Retinyl acetate) - 800 mcg, Vitamin B1 (Thiamine hydrochloride) - 1.4 mg, Vitamin B2 (Riboflavin 5-phosphate sodium) - 2.97 mg, Vitamin PP (Niacinamide) - 18 mg, Vitamin B5 (Calcium D-pantothenate) - 6 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B9 (Folic acid) - 200 mcg, Vitamin B12 (Cyanocobalamin) - 1 mcg, Vitamin C (Ascorbic acid) - 60 mg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg, Vitamin H (D-Biotin) - 150 mcg, Vitamin E (DL-α-tocopherol acetate) - 10 mg, Manganese (Manganese sulfate monohydrate) - 0.4 mg, Chromium (Chromium picolinate) - 25 mcg, Molybdenum (Sodium molybdate dihydrate) - 25 mcg, Potassium (Potassium chloride) - 5 mg, Iodine (Potassium iodine 10%) - 100 mcg, Selenium (Sodium selenite 1%) - 30 mcg, Vitamin K1 (Phytomenadion 5%) - 30 mcg, Lutein - 50 mcg, Calcium (Calcium carbonate) - 160 mg, Magnesium (Magnesium sulfate x H2O) - 60 mg, Iron (Iron gluconate x 2H2O) - 10 mg, Zinc (Zinc sulfate x H2O) - 5 mg, Cooper (Cooper gluconate) - 0.5 mg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Sorbitol (Neosorb P30/60), Sodium saccharinate, Sodium cyclamate, Orange flavouring 10950 - 31, Lemon flavouring 610215 H, Peach flavouring IA 026, Beta carotene 1%, Polyethylene glycol (PEG 6000)	Kendy Ltd	Bolqarıstan	02.06.2020	Müsbət	B/800/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SWISS ENERGY GOLD fişildayan tablet №20 (Seriya nömrəsi: 1910139; istehsal tarixi: 01.10.2019; Son istifadə tarixi: 01.10.2022) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də an vasitə deyil. Qeyd: istehsalçının ürünündə texniki səhvə yol verildiyi üçün ray dayşdırılır.
Symbiolact Comp	toz	2 g	Bifidobacterium BB-12 - 6 mg, Lactobacillus acidophilus LA-5 - 20 mg, Lactobacillus paracasei LC-01 - 26 mg, Lactobacillus lactis R-707-1 - 10 mg, Biotin - 30 mcg	Maltodextrin, Silicon dioxide	SymbioPharm GmbH	Almaniya	31.05.2020	Müsbət	B/777/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Symbiolact Comp (toz, sasedə №30) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tempestat	Səşe	-			Saşera-Med MMC	Rusiya	31.05.2020	Xitam verilən müraciətlər		"Pamorex Group" tərəfindən 21.10.2019 -ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rusiyanın "Saşera-Med MMC" şirkətinin istehsalı olan 01 seriyalı Tempestat (toz, sasedə №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənəd bərh göstəricilərinə uyğun deyildir. Analizlər zamanı Tadalafil - aşkar olundu (10.132 mg/paket). Təqdim olunan digər normativ sənədlərdə tərkibə aid informasiyalar tam verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Eksperiza nəticəsi
Thermo Complete / Termo Komplit	Tablet	1	Green tea extract (13 % Catechins) - 150 mg(Caffeine- 5,32 mg),Cocoa extract(8% Theobromine)- 75 mg(Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg, (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg(Caffeine-72,68 mg), Ascorbic acid (99 %) - 25 mg(vit C-20 mg).	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF,Parsley herb powder,Cellulose powder NF,Cinnamon bark powder, Celery seed powder,Fennel seed powder, Alfalfa powder,Silicon dioxide Sipernat 50S,Sodium carboxymethylcellulose,Licorice root powder,Stearic acid(Vegetable source),Coating opadry NS-G clear 70W 19233,Magnesium stearate(NK).	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	12.06.2020	Müsbət	B/872/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete / Termo Komplit(tablet, № 90) (Seriya nömrəsi: 90413E, istehsal tarixi: 13.12.2019 , son istifadə tarixi: 13.12.2021) adlı məhsul çəkinə tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi""bioloji fəallığa malik qida əlavəsi"lə əvəz olunsun. b)Rayda tərkib istehsalçının təqdim etdiyi tərkibə dair, konfidensial sənədə əsasən yazılmışdır.Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrinmiqdarı göstərilmişdir, bu da fikrimizə yolveriləndir. c)Ərizəçinin tərkib hissəyə müvafiq məlumatın əlavə olunması ilə bağlı 25.06.2020 tarixli müraciətinə əsasən , rəyin nömrəsi və tarixi qalmaq şərti ilə, ray dəyişdirilmişdir.
Thermo Complete / Termo Komplit	Tablet	1	Green tea extract (13 % Catechins) - 150 mg(Caffeine- 5,32 mg),Cocoa extract(8% Theobromine)- 75 mg(Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg, (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg(Caffeine-72,68 mg), Ascorbic acid (99 %) - 25 mg(vit C-20 mg).	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF,Parsley herb powder,Cellulose powder NF,Cinnamon bark powder, Celery seed powder,Fennel seed powder, Alfalfa powder,Silicon dioxide Sipernat 50S,Sodium carboxymethylcellulose,Licorice root powder,Stearic acid(Vegetable source),Coating opadry NS-G clear 70W 19233,Magnesium stearate(NK).	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	12.06.2020	Müsbət	B/873/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete / Termo Komplit(tablet, № 90) (Seriya nömrəsi: 199696S, istehsal tarixi:10.10.2019 , son istifadə tarixi: 10.10.2021) adlı məhsul çəkinə tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi""bioloji fəallığa malik qida əlavəsi"lə əvəz olunsun. b)Ərizəçinin tərkib hissəyə müvafiq məlumatın əlavə olunması ilə bağlı 25.06.2020 tarixli müraciətinə əsasən , rəyin nömrəsi və tarixi qalmaq şərti ilə, ray dəyişdirilmişdir.
Thermo Complete / Termo Komplit	Tablet	1	Green tea extract (13 % Catechins) - 150 mg(Caffeine- 5,32 mg),Cocoa extract(8% Theobromine)- 75 mg(Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg, (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg(Caffeine-72,68 mg), Ascorbic acid (99 %) - 25 mg(vit C-20 mg).	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF,Parsley herb powder,Cellulose powder NF,Cinnamon bark powder, Celery seed powder,Fennel seed powder, Alfalfa powder,Silicon dioxide Sipernat 50S,Sodium carboxymethylcellulose,Licorice root powder,Stearic acid(Vegetable source),Coating opadry NS-G clear 70W 19233,Magnesium stearate(NK).	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	12.06.2020	Müsbət	B/870/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete / Termo Komplit(tablet, № 90) (Seriya nömrəsi: 199733B, istehsal tarixi: 15.11.2019, son istifadə tarixi: 15.11.2021) adlı məhsul çəkinə tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi""ifadəsi"bioloji fəallığa malik qida əlavəsi"lə əvəz olunsun. b)Ərizəçinin tərkib hissəyə müvafiq məlumatın əlavə olunması ilə bağlı 25.06.2020 tarixli müraciətinə əsasən , rəyin nömrəsi və tarixi qalmaq şərti ilə, ray dəyişdirilmişdir. b)Rayda tərkib istehsalçının təqdim etdiyi tərkibə dair, konfidensial sənədə əsasən yazılmışdır.Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrinmiqdarı göstərilmişdir, bu da fikrimizə yolveriləndir.
Trimbol	məhlul	50 ml	Gamma aminobutyric acid – 25 mg, Glutamic acid – 20 mg, Magnesium gluconate – 10 mg, Glycine – 15 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) – 0.1 mg	Deionized water, Propylene glycol, Glycerine, Disodium EDTA, Potassium sorbate, Strawberry flavour	Universe Pharma İlaç Sənayə və Ticarət LTD. ŞTİ	Türkiyə	19.06.2020	Müsbət	B/911/2020	Təqdim olunmuş sənədlər və nazir mənsuun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trimbol (məhlul 50 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasını rəyə uyğun olaraq tərtib olunması, * müalicə kursu həkimin təyinatı ilə 2-3 həftədən 2-3 aya qədər ola bilər" ifadəsinin götürülməsi, istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavəsinin ekspertizadan keçirilməsi" ifadəsinin "Bioloji fəallığa malik qida əlavəsinin"

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Eksperiza nəticəsi
Trio sinerji	jelatin kapsullar	4 x 15	Omega-3 unsaturated fatty acids (18% EPA - 90 mg, 12% DHA - 60 mg) - 500 mg, Ginkgo biloba leaf extract - 50 mg, Selenium - 50 mcg	Silicon dioxide (E 551), Soya lecithin (E 322), Gelatin, Glycerol (E 422), Copper complexes of chlorophyll (E 141), Titanium dioxide (E 171), Water	Fortex Nutraceutical LTD	Bolqanstan	04.06.2020	Müsbət	B/818/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trio sinerji (jelatin kapsullar, №60) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma üzərində "İstifadə qaydası" bəndində böyüklər yazısının qeyd edilməsi zəruridir.
Trippel Omega-3	Kapsul	1	Fish oil 500 mg providing: Omega3 - 325 mg (EPA - 155 mg, DHA - 125 mg), Vitamin A - 125 mcg, Vitamin D - 8 mcg, Vitamin E - 5 mg	Gelatin, Glycerol	Pharmatech AS	Norveç	19.06.2020	Müsbət	B/909/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trippel Omega-3 (kapsul, № 144 ml) adlı məhsul omega 3 yağ turşularının və A, D, E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.□
Ultra Vitamin C Fizz	Fişildayan tablet	1	Vitamin C (as Ascorbic Acid) - 900 mg, Zinc - 5 mg (as Zinc Citrate Trihydrate 16.2 mg)	Citric acid, Sorbitol, Sodium Bicarbonate, Natural Orange Flavour, Redbeet Powder, Sucralose, Maize starch, Betacarotin, Lycopodium, (NAT) Juicy Orange Flavour □	Thompson and Capper Ltd	Böyük Britaniya	17.06.2020	Müsbət	B/894/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Vitamin C Fizz (tablet №20) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Unibral	Daxilə qəbul üçün məhlul	50 ml	Bacopa monnieri glycerin extract-150 mg;Ginkgo biloba fluid extract-50 mg;GABA-150 mg;Vitamin B6-1 mg.	glucose syrup,water,potassium sorbate,sodium benzoate, flavouring,citric acid,sucralose	Gicar Chemical SRL	İtaliya	17.06.2020	Müsbət	B/899/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UNIBRAL(daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "18 yaşdan yuxarı şəxslərdə təyinat və dozalanma həkim tərəfindən aparılır" ifadəsi " Digər hallarda həkim məsləhəti ilə qəbul olunma b l r" ilə əvəz olunsun. □
Urolux	Tablet	15 x 2	Ascorbic acid - 150 mg, Bearberry leaves extract (10% arbutin) (Folia Arctostaphyli Uvae-ursi) - 10 mg, Bromelain - 25 mg, Cranberry berry extract (Fructus Vaccinii oxycoccos) - 80 mg, DL-α-Tocopheryl acetate (50%) - 30 IU, D-mannose - 25 mg, Nettle root extract (Urticae radix) - 25 mg	Anhydrous dibasic calcium phosphate, Microcrystalline cellulose, Croscarmellose sodium, Hypromellose, Silicon dioxide, Magnesium stearate, L-tartaric acid, Coating ingredients (Hypromellose, Polyvinyl alcohol, Polydextrose, Talc, Triethyl citrate, Red ferric oxide, Titanium dioxide)	MedPharma, spol.s.r.o	Çex respublikası	08.06.2020	Müsbət	B/831/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UROLUX (tablet, № 30) (Seriya nömrəsi: L203001 , istehsal tarixi: 14.02.2020, son istifadə tarixi: 13.02.2023) adlı məhsul sidik-İfrazat sistemi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Urosas	Kapsul	2 x 10	Cranberry(Vaccinium macrocarpon) berry dry powder extract - 200 mg, Bearberry(Arctostaphylos uva ursi) dry powder extract - 50 mg, Bromelain - 20 mg, D-mannose - 50 mg, Lactobacillus acidophilus - 0.75 billion CFU, Potassium bicarbonate - 200 mg, Vitamin C - 120 mg	Maltodextrin, magnesium stearate, silicon dioxide	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	09.06.2020	Müsbət	B/847/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UROSAS(kapsul № 20) adlı məhsul sidik- İfrazat orqanlarının daş və infeksiyon, həmçinin, zöhravi xəstəliklər zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ray №	Ekspertiza nəticəsi
Urotrin	toz	5 g	Castoreum extract - 500 mg, Cervus elaphus sibiricus extract - 400 mg, Orchis mascula root extract - 400 mg, Ilex aquifolium leaf extract - 400 mg, Tabebuia impetiginosa cortex extract - 300 mg, Panax ginseng root extract - 200 mg, Cordyceps extract - 200 mg, Hedysarum neglectum root extract - 200 mg, Ganoderma lucidum extract - 200 mg, Inonotus obliquus extract - 130 mg, Hippophae rhamnoides fruit extract - 130 mg, Onobrychis arenaria herba extract - 130 mg, Lespedeza juncea herba extract - 130 mg, Potentilla alba root extract - 130 mg, Pinus Sibirica seeds extract - 130 mg, Camellia sinensis leaf extract - 30 mg, Osmanthus fragrans flower extract - 30 mg, Amaranthus caudatus seeds extract - 30 mg, Avena sativa seeds extract - 30 mg, Stellaria media herba extract - 30 mg, Juglans regia septum extract - 30 mg, Juniperus communis fruit extract - 30 mg, Lycium chinense fruit extract - 30 mg, Vaccinium myrtillus fruit extract - 30 mg, Cynara scolymus fruit extract - 30 mg, Cetraria islandica extract - 30 mg, Fucus Vesiculosus leaf extract - 30 mg, Shark liver extract - 30 mg, Myristica fragrans seeds extract - 30 mg, Schisandra chinensis fruit extract - 30 mg, Thlaspi arvense herba extract - 30 mg, Levisticum officinale herba extract - 30 mg, Cateagous atrosanguinea fruit extract - 30 mg, Rosa majalis fruit extract - 30 mg, Serenoa repens fruit extract - 20 mg, Cucurbita pepo seeds extract - 20 mg, Hypericum perforatum herba extract - 20 mg, Achillea millefolium herba extract - 20 mg, Calendula officinalis herba extract - 20 mg, Chamomilla recutita flower extract - 20 mg, Urtica dioica root extract - 20 mg, Epilobium alpestre herba extract - 20 mg, Populus nigra bud extract - 20 mg, Aluminium ammonium sulphate - 20 mg, Galleria mellonella extract - 20 mg, Bess milk extract - 20 mg, Propolis extract - 10 mg, Resina pinus sibirica extract - 10 mg, Olygofructose - to 5 g.	ayrıca təqdim olunmayıb	Saşera-Med MMC	Rusiya	22.05.2020	Müsbət	B/769/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UROTRİN (toz 5 q, saşe № 20) adlı məhsul kiçiklərdə sidik-cinsiyyət sistemini fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Yaş həddi inəyə uyğun olaraq yazılmalıdır. b) Tərkibi rəyə uyğun olaraq göstərilmişdir. c) İstifadə üzrə təlimatda və qablaşdırma ingredientlərinin adları Azərbaycan dilinə düzgün tərcümə olunmayıb, texniki sahələrdə yol verilib, korrekte olunsun.
Vagocid	Fitoşam	1,4 qr	Xlorofillipt qatı ekstraktı quru maddəyə hesablanmaqla-1.786%, Xlorheksidin biqlükonat-0.357%, Polisorbat-80 (tvin-80)-8.57%, Polietilenoksid-100% qədar	Ayrıca qeyd edilməmişdir	Verteks Əczaçılıq Firması	Ukrayna	09.06.2020	Müsbət	T/95/2020	Ekspertizaya təqdim olunmuş "Vagocid, Konturku yuxvalı qablaşdırma fitoşam, 10x1.4q", uroloji xəstəliklərin profilaktikası və müalicəsinin optimallaşdırılması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Valuzin	Şərbət	150 ml	Mix of enzymes (Amylase - 12 mg, Protease - 3.8 mg, Glucoamylase - 2 mg, Lipase - 0.46 mg, Cellulase - 3.6 mg, Lactase - 6 mg, Pectinase (w/Phytase) - 0.94 mg) - 60 mg, Chamomile (Matricaria chamomilla) flowers dry extract - 100 mg, Fennel (Foeniculum vulgare) fruits dry extract - 90 mg, Anise (Pimpinella anisum) fruits dry extract - 25 mg		ValueMed Pharma SRL	San-Marino	08.06.2020	Xitam verilən müraciətlər		
VeNatura Kids Magnezium	Şərbət	100 ml			Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə				
Viacene Forte	Kapsul	3 x 10	Uridine 5'- monophosphate - 100 mg, Folic acid - 50 mcg, Cyanocobalamin - 0.75 mcg	Com starch, Hard gelatin capsule, Microcrystalline cellulose (E 460(i)), Amorphous silicon dioxide (E 551), Magnesium stearate (E 470b)	MM Vitapharm-Com MMC	Moldova	21.05.2020	Müsbət	B/748/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viacene Forte (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vikofer	Şərbət	150 ml	Iron(III)-hydroxide polymaltose - 40 mg, Folic acid - 100 mcg, Cyanocobalamin - 9 mcg, Ascorbic acid - 15 mg	Oligofructose, Stevia, Methylparaben, Purified water	Saşera-Med MMC	Rusiya	31.05.2020	Müsbət	B/774/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vikofer (şərbət 150 ml) adlı məhsul müxtəlif defisitli anemiyalar zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruridir.
Vilen	Kapsul	10x3	Buckwheat (Fagopyrum esculentum Moench) seed powder (Vitamin B1 - 0.8 mg, Vitamin B2 - 1.15 mg, Vitamin B3 - 14.2 mg, Vitamin B5 - 5.5 mg, Vitamin B6 - 0.75 mg, Vitamin B9 - 172.1 mcg, Biotin - 49.5 mcg, Vitamin B12 - 1.8 mcg)	Rice concentrate, Capsule (hypermellose, titanium dioxide, yellow iron oxide)	Sensilab Ltd	Sloveniya	25.06.2020	Müsbət	B/944/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vilen (kapsul, №30) adlı məhsul (Seriya nömrəsi: 2000289, istehsal tarixi: 01.03.2022), son istifadə tarixi: 01.03.2022) bəz B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vita D3	Daxilə qəbul üçün məhlul	30 ml	Vitamin D3 1 Ml /liqvid - 240 mg	Deionized water, Citric acid, Sodium benzoate, Potassium sorbate, Glycerin, Sugar, Liquid banana flavor	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	09.06.2020	Müsbət	B/838/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita D3 (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Vitagamma D3 1000 IU	Tablet	10 x 10	Vitamin D – 25 mcg (1000 IU)	Alpha-tocopherol, Gelatine, Saccharose, Maize starch, Partially hydrogenated soybean oil, Silicon dioxide, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Cross-linked sodium carboxymethylcellulose, Talc, Mono- and diglycerides of fatty acids	Mauermann - Arzneimittel KG	Almaniya	01.06.2020	Müsbət	B/784/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VITAGAMMA D3 1000 IU tablet №100 (Seriya nömrəsi: 20M152; İstehsal tarixi: 01.02.2020; Son istifadə tarixi: 31.01.2023) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vita-min plus Mother	Kapsul	2x15	Calcium(as Calcium bisglycinate)-100 mg;Magnesium(as Magnesium bisglycinate)- 50 mg.;Iron(as Ferrous bisglycinate)-14 mg.;Zinc(as Zinc bisglycinate)-10 mg.;Copper(as Copper bisglycinate)-1 mg.;Manganese(as Manganese bisglycinate)-1 mg.; Iodine(as Potassium iodine)-200 mq;Vit A(as Beta carotene)- 180 mq;Vit D(as cholecalciferol)-5 mq;Vit E(as DL- alpha tocopheryl acetate)-12 mq;Vit C(as L-ascorbic acid)-80 mg;vit B1(as Thiamin monohydrate)-1,1 mg.;VitB2(as Riboflavin)-1,4 mg.;Niacin(as Nicotinamide)-16 mg.;VitB6(as Pyridoxine hydrochloride)-1,4 mg.;Folic acid(as Pteroylmonoglutamic acid)-400 mq;Vit B12(as Cyanocobalamin)- 2,5 mq;Biotin(as D biotin)-50 mq;Pantothenic acid(as Calcium pantothenate)-6 mg.;Cranberry fruit extract(Vaccinium macrocarpon Ait.)-10 mg	Maltodextrin, Magnesium oxide, Magnesium salts of fatty acids, Microcrystalline cellulose, Gelatine (capsule shell), E 171 (color additive).	Olimp Laboratories Sp. z o.o	Polşa	11.06.2020	Müsbət	B/866/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita-min plus Mother (kapsul, № 30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır; tərkibdə göstərilən inqredientlərin Azərbaycan dilində və elmi adları təqdim olunmalıdır. Köməkçi maddələri göstərilən əldə etdiyiniz həddi reysə uyğun olaraq göstərilən əldə etdiyiniz Cranberry bəlkisinin tərcüməsi Mərcani kimi təqdim olunmalıdır.
Vitason	Tablet	1	Vitamin B3 (as niacinamide) - 75 mg, Vitamin B6 (from pyridoxine hydrochloride) - 6 mg, Vitamin B5 (from d-calcium Pantothenate) - 20 mg, Calcium (from calcium carbonate and di-calcium phosphate) - 100 mg, Magnesium (from magnesium oxide) - 100 mg, Inositol - 25 mg, Gamma Aminobutyric acid - 25 mg, L-Taurin - 100 mg, L-Glycine - 75 mg, Valerian root (Valeriana officinalis) extract - 5 mg, Passion flower (Passiflora incarnate) extract - 10 mg, Hops (Humulus lupulus) - 5 mg	Microcrystalline cellulose, Stearic acid, Silicon dioxide micronized, Magnesium stearate, Hydroxypropyl cellulose, Sodium starch glycolate, Hydroxypropyl methylcellulose, Titanium dioxide, Propylene glycol, Triacetin	Gemini Pharmaceuticals. Inc	ABŞ	09.06.2020	Müsbət	B/844/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VITASON tablet № 30 (Seriya nömrəsi: 55479; İstehsal tarixi: 01.03.2019; Son istifadə tarixi: 01.03.2022) adlı məhsul MİSS fəalliyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitazim	Tablet	2x10	Pancreatin - 200 mg, Pepsin - 50 mg, Protease - 100 mg, Amylase - 100 mg, Lipase - 25 mg, Papain - 50 mg, Bromelain - 50 mg, Betaine Hydrochloride - 100 mg, Cellulose - 10 mg, Ox Bile - 30 mg, Calcium Phosphate - 50 mg	Microcrystalline Cellulose, Croscarmellose Sodium, Sodium Starch Gluconate, Stearic Acid, Silica, Magnesium Stearate, Hydroxypropyl Methylcellulose, Propylene Glycol, Triacetin, Titanium Dioxide, FD&C (yellow, blue), D&C yellow	Gemini Pharmaceuticals. Inc	ABŞ	16.06.2020	Müsbət	B/881/2020	Təqdim olunmuş və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitazim, tablet № 20 (Seriya nömrəsi: 56336; İstehsal tarixi: 01.07.2019; Son istifadə tarixi: 01.07.2022) adlı məhsul həzm sistemi fəalliyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VitEs	Tablet	2 x 10	Sodium hydrogen carbonate - 500 mg	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearate, Cornstarch	Esensa d.o.o	Serbiya	24.06.2020	Müsbət	B/932/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitEs (tablet, № 20 (Seriya nömrəsi: 2003119; İstehsal tarixi: 01.03.2020; son istifadə tarixi: 01.03.2023) adlı məhsul orqanizmdə asidoz vəziyyətinin dəyişməsinə kömək edən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Sonuncu verdiyiniz rəydə "Antisidi vasitədir" ifadəsi götürülmür" qeydimizə baxmayaraq, yeni seriyalı məhsulda buna əməl olunmamışdır və Qablaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmamışdır. Deyilənləri nəzərə alaraq göstərilənlərə əməl olunması zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Womens Midlife Ease	Tablet	-	Pomegranate fruit 5:1 concentrate (Punica granatum) - 150 mg, LinumLife Flax (standardized to 20% lignans as SDG) - 120 mg, Chaste berry (Vitex agnus-castus fructus) fruits dried powder - 180 mg, Dong Quai (Angelica sinensis) root powder - 200 mg, Licorice (Glycyrrhiza glabra) root 3:1 soft extract - 200 mg, Bupleurum (Bupleurum aureum) root powder - 200 mg	Gum arabic, Micronized cellulose, Maltodextrin	Vega İlaç Koz Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	16.06.2020	Müsbət	B/883/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Womens Midlife Ease (tablet, № 60) (Seriya nömrəsi: WM 00310, istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 01.01.2023) adlı məhsul qadın sağlamlığını qorumaq məqsədilə tövsiyə olunan BFMOĞ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bəzifəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstəricilərinə görə dərin an vasitəsidir. Qeyd: Qablaşma içərisinə yerləşdirilmiş Azərbaycan dilində istifadə üzrə təlimat dosyada verilən təlimat ilə uyğunlaşdırılır.
Xloloal	Göz üçün damcı	10 ml	Sodium Hyaluronate - 0.2%, TS-Polysaccharide - 0.2%	Mannitol, Dibasic sodium phosphate, Monobasic sodium phosphate, Water for injections	Farmigea SpA	İtaliya	12.06.2020	Müsbət	T/108/2020	Ekspertizaya təqdim olunmuş "Xloloal, Göz üçün damcı, 10 ml" adlı məhsul buynuz qısa-konyunktiva səthinin normal sinergetik fəaliyyətini bərpa edən və ətraf mühitin fiziki təsirləri, vizual stress və ya mexaniki faktorlar nəticəsində yaranan qıcıqlanmanı aradan qaldıraraq tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstəricilərinə əsasən dərin an vasitəsidir.
Xloloal mono	Göz üçün damcı	0,5 ml	Sodium Hyaluronate - 0.2%, TS-Polysaccharide - 0.2%	Mannitol, Dibasic sodium phosphate, Monobasic sodium phosphate, Water for injections	Farmigea SpA	İtaliya	12.06.2020	Müsbət	T/107/2020	Ekspertizaya təqdim olunmuş "Xloloal mono, Göz üçün damcı, 20x0.5 ml" adlı məhsul buynuz qısa-konyunktiva səthinin normal sinergetik fəaliyyətini bərpa edən və ətraf mühitin fiziki təsirləri, vizual stress və ya mexaniki faktorlar nəticəsində yaranan qıcıqlanmanı aradan qaldıraraq tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstəricilərinə əsasən dərin an vasitəsidir.
Xlogil	Şam	1,5 qr	Xlorofillipt-20mq, 20% xlorheksidin-biqlükonat məhlulu bu da 5 mq xlorheksidina uyğundur, Hialuron turşusu-5mq, deksamfenol-100mq	Bark yağ	NPFK "EYM" LTD	Ukrayna	09.06.2020	Müsbət	T/97/2020	Ekspertizaya təqdim olunmuş "Xlogil, Konturlu yuvalı qablaşma şam, 10x1.5q" ilihəbəlyinə, antibakterial və antiseptik təsiri məlik olan köməkçi tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstəricilərinə əsasən dərman vasitəsi deyil.
X-Tend	Tablet	1	Zinc (oxide) - 25 mg, Tongkat Ali Root powder (Eurycoma longifolia) - 250 mg, Maca root (0.6% extract) - 125 mg, L-Arginine HCl - 250 mg, Panax ginseng root extract - 33.75 mg, Eleutherococcus senticosus root powder - 33.75 mg, Proprietary blend consisting of: Sarsaparilla root powder, Pumpkin seed powder, Muiira Puama Bark (4:1 extract), Oat Straw 5:1 extract, Stinging Nettle leaf (5:1 extract), Cayenne Pepper (40M HU/g)(fruit), Astragalus root (4:1) extract, Licorice root (4:1 extract), Catuaba Bark powder, Orchi powder, Boron 5% (amino acid chelate) and Oyster 4:1 extract - 419 mg	Microcrystalline cellulose, Vegetable stearic acid, Calcium carbonate, Vegetable magnesium stearate, Croscarmellose sodium, Hydroxypropyl methylcellulose, Silicon dioxide	Vitalabs, INC	ABŞ	05.06.2020	Müsbət	B/826/2020	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən X-Tend (tablet, № 60) adlı məhsul kişilərdə cinsi zəifliyin müalicəsi və profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMOĞ olub, onun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bəzifəlik terapevtik dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: istifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilir. <input type="checkbox"/> <input type="checkbox"/>
Xtra-Cal Advanced / EkstraKal Edvans	Tablet	-	Zinc sulfate monohydrate (Zinc - 2.5 mg) - 7.292 mg, Manganese sulfate monohydrate (Manganese - 0.33 mg) - 1.134 mg, Copper gluconate (Copper - 0.33 mg) - 2.593 mg, Magnesium oxide powder (Magnesium - 40 mg) - 70.345 mg, Vitamin D3 (100.000 IU/g)(Vitamin D - 0.75 mcg) - 0.33 mg, Calcium carbonate (37% Ca) with maltodextrin 0.125 (Calcium - 311.35 mg) - 870.714 mg, Calcium citrate (Calcium - 19.98 mg) - 100.00 mg	Corn starch, Microcrystalline cellulose NF/FCC, Glycerine USP (99%), Stearic acid coarse powder, Hydroxypropyl methylcellulose, Croscarmellose sodium, Calcium stearate (Calcium - 1.66 mg), Coating system aquarius BG18046 cool vanilla, Silicon dioxide	ComeStone Research & Development, Inc	ABŞ	09.06.2020	Müsbət	B/842/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XTRA-CAL ADVANCED/EKSTRAKAL EDVANS (tablet, № 30) (Seriya nömrəsi: B79614D16, istehsal tarixi: 22.07.2019, son istifadə tarixi: 22.07.2021) adlı məhsul sümük toxumasının möhkəmlənməsi üçün tövsiyə olunan vitamin və mineral tərkibli BFMOĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xtra-Cal Advanced / EkstraKal Edvans	Tablet	-	Zinc sulfate monohydrate (Zinc - 2.5 mg) - 7.292 mg, Manganese sulfate monohydrate (Manganese - 0.33 mg) - 1.134 mg, Copper gluconate (Copper - 0.33 mg) - 2.593 mg, Magnesium oxide powder (Magnesium - 40 mg) - 70.345 mg, Vitamin D3 (100.000 IU/g)(Vitamin D - 0.75 mcg) - 0.33 mg, Calcium carbonate (37% Ca) with maltodextrin 0.125 (Calcium - 311.35 mg) - 870.714 mg, Calcium citrate (Calcium - 19.98 mg) - 100.00 mg	Corn starch, Microcrystalline cellulose NF/FCC, Glycerine USP (99%), Stearic acid coarse powder, Hydroxypropyl methylcellulose, Croscarmellose sodium, Calcium stearate (Calcium - 1.66 mg), Coating system aquarius BG18046 cool vanilla, Silicon dioxide	Comerstone Research & Development, Inc.	ABŞ	09.06.2020	Müsbət	B/843/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XTRA-CAL ADVANCED/EKSTRAKAL EDVANS (tablet, № 30) (Seriya nömrəsi: B79561C16, istehsal tarixi: 29.04.2019, son istifadə tarixi: 29.04.2021) adlı məhsul sümük toxumasının möhkəmlənməsi üçün tövsiyə olunan vitamin və mineral tərkibli BFMOĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Rey №	Ekspertiza nəticəsi
Xtra-Cal Advanced / Ekstra-Kal Edvans	Tablet	-	Zinc sulfate monohydrate (Zinc - 2.5 mg) - 7.292 mg, Manganese sulfate monohydrate (Manganese - 0.33 mg) - 1.134 mg, Copper gluconate (Copper - 0.33 mg) - 2.593 mg, Magnesium oxide powder (Magnesium - 40 mg) - 70.345 mg, Vitamin D3 (100.000 IU/g)(Vitamin D - 0.75 mcg) - 0.33 mg, Calcium carbonate (37% Ca) with maltodextrin 0.125 (Calcium - 311.35 mg) - 870.714 mg, Calcium citrate (Calcium - 19.98 mg) - 100.00 mg	Corn starch, Microcrystalline cellulose NF/FCC, Glycerine USP (99%), Stearic acid coarse powder, Hydroxypropyl methylcellulose, Croscarmellose sodium, Calcium stearate (Calcium - 1.66 mg), Coating system aquarius BG18046 cool vanilla, Silicon dioxide	CornStone Research & Development, Inc	ABŞ	09.06.2020	Müsbət	B/841/2020	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XTRA-CAL ADVANCED/EKSTRAL EDVANS (tablet, № 30) (Seriya nömrəsi: B79614C16, istehsal tarixi: 10.06.2019, son istifadə tarixi: 10.06.2021) adlı məhsul sümük toxumasının möhkəmlənməsi üçün təvsiyə olunan vitamin və mineral tərkibli BFMQB olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın uyumlu vəziyyətindədir.